

“Azfen” MMC

**31 dekabr 2024-cü il tarixində başa
çatan il üzrə maliyyə hesabatları və
müstəqil auditorun hesabatı**

Mündəricat

Müstəqil auditorun hesabatı hesabatı.....3

Rəhbərliyin Məsuliyyətləri haqqında hesabat.....5

Maliyyə hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat.....6

Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat.....7

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Kapitalda dəyişikliklər haqqında hesabat.....9

Maliyyə hesabatlarına dair qeydlər

1.	Şirkət və onun fəaliyyəti	10
2.	Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri.....	11
3.	Mühasibat uçotu prinsipləri və açıqlamalarda dəyişiklik	27
4.	Mühüm mühasibat uçotu mühakimələri, qiymətləndirmələri və fərziyyələri	28
5.	Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri və məhdudlaşdırılmış pul vəsaitləri	30
6.	Ticarət debitor borcları və müqavilə aktivləri	30
7.	Əlaqəli tərəflərlə qalıqlar və əməliyyatlar	31
8.	Mal-material ehtiyatları	33
9.	Digər debitor borcları və digər cari aktivlər	33
10.	Ticarət kreditor borcları.....	33
11.	Digər kreditor borcları.....	34
12.	Əmlak, tikili və avadanlıqlar	35
13.	Qeyri-maddi aktivlər	36
14.	İcarələr	36
15.	Mənfəət vergisi	37
16.	Kapital	40
17.	Müştərilərlə müqavilələrdən eldə edilən gəlirlər	40
18.	Müqavilə xərcləri	41
19.	İnzibati xərclər	41
20.	Sair (zərər)/gəlir, xalis	42
21.	Təəhhüdlər və şərti öhdəliklər	42
22.	Maliyyə riskinin idarə edilmesi	43
23.	Maliyyə alətlərinin ədalətli dəyəri	46
24.	Hesabat tarixindən sonra baş vermiş hadisələr	46

Müstəqil auditorun hesabatı

"Azfen" MMC-nin Direktorlar Şurasına

Maliyyə Hesabatlarının Auditü üzrə Hesabat

Rəy

Biz "Azfen" MMC-nin ("Şirkət") 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəketini Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən dərc edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına ("BAS") uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın *Maliyyə hesabatlarının auditü üzrə auditorun məsuliyyəti* bölməsində təsvir edilir. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının ("MBESS") *Peşəkar mühasiblərin etika məcəlləsinə* ("MBESS Məcəlləsi") uyğun olaraq biz Şirkətdən müstəqilik və MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı sair öhdəliklərimizi yerine yetirmişik.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Davamlılıq prinsipi ilə bağlı əhəmiyyətli qeyri-müəyyənlik

Biz maliyyə hesabatlarında 2 sayılı qeyddə diqqəti cəlb edirik ki, burada Şirkət 31 dekabr 2024-cü il tarixində başa çatan il ərzində AZN 25,914,576 məbləğində xalis zərərə məruz qalmışdır. Bu hadisələr və ya şərtlər, 2 sayılı qeyddə göstərilən digər məsələlərlə yanaşı, Şirkətin fəaliyyətini davamlı olaraq davam etdirmək qabiliyyətinə əhəmiyyətli şübhə yarada biləcək əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğunu göstərir. Bu məsələ ilə bağlı rəyimiz dəyişdirilmir.

Maliyyə hesabatları üzrə rəhbərliyin və Direktorlar Şurasının məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun hazırlanması və düzgün təqdim edilmesi, həmçinin firqlaşdırılmış və ya sohv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazımlı daxili nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Şirkəti leğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativi olmadığı hallar istisna olmaqla, rəhbərlik Şirkətin daimi fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətlə bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Direktorlar Şurası Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gelə biler və fərdi və ya məcmu halda götürülməklə hazırlı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacaq halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakime və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvler nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılıqla gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işləniləbiləbilə hazırlanması məqsədilə audite aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Şirkətin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmek məqsədini güdmürük.
- Rəhbərlik tərefindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot texminlərinin və əlaqəli açıqlamaların əsaslığını qiymətləndiririk.
- Rəhbərlik tərefindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyanının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etmesi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənlilik olub-olmaması haqqında nəticə çıxarıraq. Mühüm qeyri-müəyyənlilikin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əger bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəlş etməliyik. Bizim nəticələr audit hesabatımızın tarixinədək əldə etdiyimiz audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və ya şəraitlər Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-ətmədiyini qiymətləndiririk.
- Biz Direktorlar Şurası ilə digər məsələlərlə yanaşı, auditin planlaşdırılan hecmi və vaxtı və əhəmiyyətli audit tapıntıları, o cümlədən audit zamanı aşkar etdiyimiz daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqlar barədə əlaqə saxlayırıq.

Biz digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticəleri, o cümlədən audit zamanı daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqları tərifimizdən müəyyən olunduğu halda Direktorlar Şurasının nəzərinə çatdırırıq.

Bu müstəqil auditorun hesabatı ilə nəticələnən audit üzrə tapşırığın tərəfdası Yunis Salayevdir.

BPO Azərbaycan LLC

5 may 2025-ci il
Bakı, Azərbaycan

**31 dekabr 2024-cü il tarixlərinə başa çatan illər üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi
üzrə rəhbərliyin məsuliyyətinə dair hesabat**

Bu bəyanat "Azfen" MMC-nin ("Şirkət") maliyyə hesabatlarına münasibətdə rəhbərliyin və müstəqil auditorların öhdəliklərini fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik 31 dekabr 2024-cü il tarixlərinə Şirkətin maliyyə vəziyyətini, həmən tarixə başa çatan il üzrə onun əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitalda dəyişiklikləri ədalətli şəkildə eks etdirən maliyyə hesabatlarının Məliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") müvafiq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühasibat uçotu prinsiplərinin müvafiq qaydada seçilməsi və tətbiqinə;
- Məqsədə uyğun və ehtiyatlı mühakimə və qiymətləndirmələrin yürüdülməsi;
- Məliyyə hesabatlarında açıqlanan və izah edilən her hansı əhəmiyyətli kənarlaşmalar nəzərə alınmaqla, MHBS-a əməl edilib-edilmədiyini bildirməyə; və
- Şirkətin yaxın gelecəkdə fəaliyyəti fasilesiz davam edəcəyi güman edilirsə, maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Şirkət daxilində sağlam və effektiv daxili nəzarət sisteminin qurulması, tətbiqi və saxlanılmasına;
- Məliyyə vəziyyətini dəqiqlikə açıqlayan və Şirkət maliyyə hesabatlarının MHBS-a uyğun olmasını təmin etməyə imkan verən düzgün mühasibat uçotunun aparılması;
- Mühasibat uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və mühasibat uçotu standartlarına uyğun aparılmasına;
- Şirkətin aktivlərinin mühafizə olunması üçün müvafiq tədbirlərin görülməsinə; və
- Saxtakarlıq və digər pozuntularının aşkar edilərək aradan qaldırılmasına.

31 dekabr 2024-cü il tarixində başa çatan illər üzrə maliyyə hesabatları dərc etmək məqsədilə Şirkətin rəhbərliyi tərəfindən 5 may 2025-ci ildə təsdiq edilmişdir:

Həmid Həsənov
Baş direktor



Ali Özcan
Maliyyə üzrə baş direktorun müavini

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixinə Maliyyə Vəziyyəti haqqında Hesabat
Azərbaycan manatı ilə


	Qeydlər	31 dekabr 2024	31 dekabr 2023
AKTİVLƏR			
Cari aktivlər			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	5	48,595,713	43,820,275
Mehdudiyyət qoyulmuş pul vəsaitləri	5	6,802,617	1,605,341
Ticarət debitor borcları	6	24,823,044	21,748,592
Müqavilə aktivləri	6, 17	4,590,431	30,227,123
Mal-material ehtiyatları	8	5,395,159	9,881,554
Sair debitor borcları və sair cari aktivlər	9	4,015,816	15,829,412
Cəmi CARI AKTİVLƏR		94,222,780	123,112,297
Uzunmüddətli aktivlər			
Əmlak, tikili və avadanlıqlar	12	136,214,169	142,855,499
Qeyri-maddi aktivlər	13	386,086	514,573
İstifadə hüququna olan aktiv	14	-	-
Təxirə salınmış vergi aktivləri	15	16,523,065	10,090,553
Cəmi uzunmüddətli aktivlər		153,123,320	153,460,625
Cəmi AKTİVLƏR		247,346,100	276,572,922
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
Cari öhdəliklər			
Ticarət kreditor borcları	10	5,487,016	13,825,630
Müqavilə öhdəlikləri	17	3,326,881	-
Cari icarə öhdəliyi	14	-	237,188
Sair kreditor borcları	11	12,916,229	10,979,554
Cəmi cari öhdəliklər		21,730,126	25,042,372
Kapital			
Nizarnamə kapitalı	16	276,885	276,885
Bölüşdürülməmiş mənfəət		225,339,089	251,253,665
Cəmi kapital		225,615,974	251,530,550
Cəmi ÖHDƏLİKLƏR VƏ KAPİTAL		247,346,100	276,572,922

10-46-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir



Həmid Həsənov
Baş direktor

5 may 2025-ci il


Ali Özcan
Maliyyə üzrə baş direktorun müavini

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Mənfəət ya Zərər və Digər Məcmu Gəlir haqqında Hesabat
Azərbaycan Manatı ilə

Qeydlər	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Müştərilərlə müqavilədən gəlirlər	17	75,216,670
Müqavilə xərcləri	18	(98,880,801)
Ümumi mənfəət		(23,664,131)
İnzibati xərclər	19	(6,168,546)
Məzənnə fərqindən gəlir/(zərər),xalis		(193,706)
Maliyyə gəliri/(xərci)	14	143,813
Sair (zərər)/ gəlir, xalis	20	(1,139,024)
Sair əməliyyat gəliri		397,356
Vergidən əvvəlki mənfəət		(30,624,238)
Mənfəət vergisi xərci	15	4,709,662
İl üzrə xalis mənfəət		(25,914,576)
Sair məcmu gəlir		-
Cəmi məcmu gəlir		(25,914,576)
		11,465,597

10-46-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Həmid Həsənov
Baş direktor

5 may 2025-ci il

Ali Özcan
Maliyyə üzrə baş direktorun müavini

"Azfen" MMC
31 dekabr 2024- cü il tarixində başa çatan il üzrə Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat
Azərbaycan Manatı ilə

	Qeydlər	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət / (zərər)		(30,624,238)	14,286,156
Vergidən əvvəlki mənfəəti xalis pul vəsaitlərinin hərəkəti ilə üzləşdirmək məqsədilə edilmiş düzəlişlər			
Əmlak, tikili və avadanlıqların köhnəlməsi	12	6,784,831	6,201,601
İstifadə hüququna olan aktivin köhnəlməsi	14	-	1,105,863
Qeyri-maddi aktivlərin amortizasiyası	13	131,683	473,775
Mal-materiallar ehtiyatları üzrə qalığın silinməsi	8	-	745,229
Diger debitor borclarının qalığının (bərpası)/ silinməsi		148,859	(80,945)
Əmlak, tikili və avadanlıqların silinməsindən zərər	12	109,200	1,982
İstifadə edilməmiş məzuniyyət günləri üçün öhdəlikdə hərəkət		472,769	(10,064,467)
Maliyyə xərci	14	(143,813)	33,118
Gözlənilən kredit zərəri üçün ehtiyatda dəyişiklik	5	(53,809)	(650,585)
Dövriyyə kapitalına düzəlişlər			
Məhdudiyyət qoyulmuş pul vəsaitlərində (artım)/ azalma		(5,197,276)	(579,879)
Ticarət debitor borclarında (artım)/azalma		(3,074,452)	43,859,732
Mal-material ehtiyatlarında azalma		4,486,395	7,475,388
Müqavilə aktivlərində azalma/(artım)		25,636,692	(17,049,463)
Sair debitor borcları və sair cari aktivlərdə azalma		11,664,737	21,082,964
Müqavilə öhdəliklərində artım/(azalma)		3,326,881	(7,532,515)
Ticarət kreditor borclarında azalma		(8,338,614)	(14,090,630)
Sair kreditor borcları və hesablanmış xərclərdə artım/(azalma)		1,463,906	(22,106,195)
Əməliyyatlardan alınmış pul vəsaitləri		6,793,751	23,111,129
İcarə öhdəlikləri üzrə ödənilmiş faiz	14	-	(33,118)
Ödenilmiş mənfəət vergisi	15	(1,722,850)	-
Əməliyyat fəaliyyətindən xalis pul vəsaitləri		5,070,901	23,078,011
Investisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Əmlak, tikili və avadanlıqların alınması	12	(252,701)	(137,928,270)
Qeyri-maddi aktivlərin alınması	13	(3,196)	-
Alınan faiz		143,813	-
İnvestisiya fəaliyyəti üzrə istifadə edilmiş pul vəsaitləri, xalis		(112,084)	(137,928,270)
Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
İcarə öhdəliklərinin ödənilməsi	14	(237,188)	(2,813,126)
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilmiş pul vəsaitləri, xalis		(237,188)	(2,813,126)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım		4,721,629	(117,663,385)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri üçün GKZ-də hərəkət	5	53,809	650,585
İlin əvvəline pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	5	43,820,275	160,833,075
İlin sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	5	48,595,713	43,820,275

"Azfen" MMC

**31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Kapitalda Dəyişiklik haqqında Hesabat
Azərbaycan Manatı ilə**

	Nizamnamə kapitalı	Böllişdürülməmiş mənfəət	Cəmi
1 yanvar 2023-cü il	276,885	239,788,068	240,064,953
İl üzrə xalis mənfəət	-	11,465,597	11,465,597
31 dekabr 2023-cü il	276,885	251,253,665	251,530,550
İl üzrə xalis zərər	-	(25,914,576)	(25,914,576)
31 dekabr 2024-cü il	276,885	225,339,089	225,615,974

1. Şirkət və onun fəaliyyəti

"Azfen" MMC ("Şirkət") 11 yanvar 1996-cı il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("SOCAR") və Tekfen İnşaat və Təsisat A.Ş ("Tekfen") tərəfindən, müvafiq olaraq, 60% və 40% iştirak payları ile birgə müəssisə formasında yaradılmışdır. Şirkət Azərbaycan Respublikasında, xüsusilə, SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ("ABƏŞ") kimi neft-qaz şirkətlərinin neft maraqları ilə əlaqədar tikinti, mühəndislik və əlaqəli işlərin işlərin görülməsi məqsədi üçün təsis edilmişdir.

2014-cü ildə Şirkət Gürcüstanda tikinti xidmətləri göstərmək məqsədi ilə Gürcüstanda filial yaratmışdır.

2023-cü ilin dekabr ayında Şirkət hüquqi strukturunu sehm paylarında dəyişiklik etmədən Birgə Müəssisədən Məhdud Məsuliyyətli Cəmiyyətə dəyişdi.

Şirkət Bakı şəhərində yerləşir və il ərzində orta hesabla 1,211 (2023-cü il: 1,941) işçisi olmuşdur.

Şirkətin qeydiyyata alınmış rəsmi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1001, İstiqlaliyyət küç.31.

Əhəmiyyətli layihələr

BP Eksploreyn (Kaspian Si) Limited – "AZF-097"

Layihə Azərbaycan Respublikasında istehsal, tikinti, alətlərə nəzarət, elektrik enerji sisteminin təmiri xidmətlərinin göstərilməsi ilə bağlıdır.

Georgian Pipeline Company – "AZF-098"

Layihə Gürcüstan regionunda mülki tikinti işləri, konstruksiyaların quraşdırılması, mexaniki sistemlərin istehsalı, mexaniki montaj işləri, eləcə də instrumentasiya və elektrik avadanlıqlarının təmiri xidmətləri ilə əlaqədardır.

Heydər Əliyev adına Neft Emalı Zavodu – "AZF-103"

Layihə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası çərçivəsində dizayn, mühəndislik, satınalma və quraşdırma xidmətlərinin göstərilməsi ilə bağlıdır. Eyni zamanda bu layihə SOCAR Metanol Zavodunda tikinti və montaj işlərini, həmin neft emalı zavodunda iri çənələrin əsaslı təmirini, həmçinin "Azərikimya" İstehsalat Birliyində tikinti-quraşdırma fəaliyyətlərini əhatə edir.

BP Exploration (Caspian Sea) Limited - "AZF-105"

Layihə Azeri Central East (ACE) platformasında mövcud sahənin modernizasiya işlərini, Shah Deniz Alpha enerji təchizatı üçün tikinti və istehsal xidmətlərini, Shah Deniz platformasında dənizdə xidmətlərin göstərilməsini, Well Jumper layihəsi üçün istehsal xidmətlərini və STEL (Sangachal Terminalının Elektrifikasiyası) layihəsi çərçivəsində fəaliyyətləri əhatə edir.

2. Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri

2.1 Maliyyə hesabatlarının hazırlanmasının əsası

Şirkətin maliyyə hesabatları Beynəlxalq Mütəmadiyyətli Mühəsibat Uçotu Standartları Komitəsi ("BMUSK") tərəfindən buraxılmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq hazırlanmışdır.

Maliyyə hesabatları ilkin maya dəyəri prinsipi əsasında hazırlanmış və xüsusi qeyd edilmiş hallar istisna olmaqla, Azərbaycan manatı ilə ("AZN") təqdim edilir.

Maliyyə hesabatları əvvəlki dövr üzrə müqayisəli məlumatları təqdim edir.

Fəaliyyətin Fasılısızlığı

Şirkət 31 dekabr 2024-cü il tarixində başa çatan il ərzində 25,914,576 AZN məbləğində xalis zərərə məruz qalmışdır. Bu maliyyə hesabatları Şirkətin yaxın gələcəkdə fəaliyyətini davamlılıq prinsipi əsasında davam etdirə biləcəyi ehtimalı əsasında hazırlanmışdır. Rəhbərlik Şirkəti Azərbaycan Respublikasının qanunlarına və ya nörmətiv hüquqi aktlarına uyğun olaraq ləğv etmək, fəaliyyətini dayandırmaq və ya kreditorlardan müdafiə istəmək niyyəti və ya zəruriliyi ilə yaxın gələcəkdə fəaliyyətini davam etdirən hesab edir.

Müvafiq olaraq, aktivlər və öhdəliklər Cəmiyyətin öz aktivlərini realize edə və öhdəliklərini adı iş prosesində yerinə yetirə bilməsi əsasında uçota alınır. Bəzi maliyyə hesabatları çərçivələri rəhbərliyin Şirkətin fəaliyyətinin fasılısızlığı ile bağlı fəaliyyətini davam etdirmək qabiliyyətinin xüsusi qiymətləndirilməsi ilə bağlı açıq tələbi və nəzərdən keçirilməli məsələlərlə bağlı standartlar və müəssisənin fasılısızlığı ilə bağlı açıqlamalar ehtiva edir.

Şirkətin əsas qalan layihəsi Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidən qurulması ilə bağlı müxtəlif sifariş əsasında görülən işləri əhatə edir. Buraya dizayn, mühəndislik, satınalma, quraşdırma xidmetləri və iri çənlərin əsaslı təmiri daxildir. Layihənin əhatə dairesi həmçinin digər SDM qurumlarında - SOCAR Metanol Zavodunda, Azərkimya İstehsalat Birliyində və digər obyektlərdə tikinti və montaj işlərini əhatə edir. Gözlənilir ki, bu layihə çərçivəsində sifariş əsasında görülən işlər 2025-ci ildən sonra da davam edəcək. Şirkətin digər layihələri isə kiçikməqyaslıdır və qısamüddətli perspektivə malikdir. Yuxarıda qeyd olunan iş həcmiňin əhəmiyyətli dərəcədə azalması səbəbindən Şirkətin fəaliyyətini fasılısız davam etdirmək qabiliyyəti ilə bağlı mühüm qeyri-müəyyənlik yaranmışdır.

Buna baxmayaraq, rəhbərlik hesab edir ki, Şirkət sənayedə tarixi müsbət tendensiyalara malik, kredit qabiliyyətli, uzunmüddətli gəlirlə müəssisədir və davamlı olaraq növbəti tenderlərdə iştirak edir və yaxın gələcəkdə onlardan bəzilərini əldə etməyi gözləyir. Digər tərəfdən, cari maliyyə vəziyyətini və gələcək vəsaitlərinin gözənlənən hərəkətini nəzərə alaraq, Şirkət gələcək layihələrin axtarışını davam etdirmək üçün ən azı daha bir il ərzində fəaliyyətini davam etdirmək üçün lazımi ləkvid vəsaitə malikdir. Bütün bunları nəzərə alaraq, rəhbərlik müəyyən edir ki, Şirkət hazırlı maliyyə hesabatının imzalandığı tarixdən ən azı 12 ay müddətində fəaliyyətinin fasılısızlığı əsasında davam etdirə biləcək.

Bu maliyyə hesabatlarında Şirkətin fəaliyyətini davam etdirə bilməməsi halında tələb olunacaq hər hansı düzəlişlər yoxdur.

2.2 Mühüm mühasibat uçotu prinsiplərinin icmalı

Cari və uzunmüddətli təsnifat

Şirkət maliyyə vəziyyəti haqqında hesabatda aktiv və öhdəlikləri cari/uzunmüddətli təsnifat əsasında təqdim edir. Aktiv aşağıdakı hallarda cari kimi təsnif edilir:

- ▶ normal əməliyyat dövründə istehlak edilməsi gözlənilir və ya satılması və ya istifadəsi planlaşdırılır;
- ▶ əsasən ticarət məqsədləri üçün saxlanılır;
- ▶ hesabat tarixindən on iki ay sonra istifadəsi gözlənilir; və ya
- ▶ hesabat tarixindən sonra en azı on iki ay ərzində öhdəliyi ödəmək üçün mübadiləsi və ya istifadəsi məhdudlaşdırıldığı hallar istisna olmaqla pul vesaitləri və pul vesaitlərinin ekvivalentidir.

Bütün sair aktivlər uzunmüddətli kimi təsnif edilir.

Öhdəlik aşağıdakı hallarda cari kimi təsnif edilir:

- ▶ normal əməliyyat dövründə ödənilməsi gözlənilir;
- ▶ əsasən ticarət məqsədləri üçün saxlanılır;
- ▶ hesabat tarixindən sonra on iki ay ərzində ödənilməlidir; və ya
- ▶ hesabat tarixindən sonra en azı on iki ay ərzində öhdəliyin ödənilməsini təxirə salmaq üçün şərtsiz hüquq yoxdur.

Şirkət bütün sair öhdəlikləri uzunmüddətli kimi təsnif edir.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri uzunmüddətli aktivlər və öhdəliklər kimi təsnifləşdirilir.

Müştərilərlə müqavilələrdən əldə edilən gəlirlər

Şirkət müştərilərə tikinti, mühəndislik və əlaqəli xidmətlər göstərir. Müştərilərlə müqavilələrdən əldə edilən gəlirlər mallar və ya xidmətlər üzrə nəzarət Şirkətin həmin malların və ya xidmətlərin müqabilində gözlədiyi ödənişi əks etdirən məbləğdə müştəriyə köçürünləndə tanınır. Gəlirlər qiymətləndirilmiş və ya realizasiya edilniş məhsul qaytarmaları, endirimlər, komissiya güzəştleri və satışlara aid olan vergilər nəzərə alınmaqla azaldılır.

Tikinti müqavilələri

Tikinti müqavilələrindən gəlirlər müştərilərlə müqavilələrin şərtlərində asılı olaraq konkret vaxtda və ya zaman keçidkəcə tanınır.

Üçüncü tərəflərin tikinti fəaliyyəti üzrə idarəetmə, nəzarət və əlaqələndirilməni öz öhdəsinə götürdüyü müqavilələr xidmət müqavilələri kimi istinad edilir və yalnız məhsullar və ya xidmətlər üçüncü tərəflərə ötürüldüyü zaman gəlirlər kimi tanınır.

Müqavilə üzrə gəlirlər

Uzunmüddətli tikinti müqavilələrində, Şirkət tikinti xidmətlərindən əldə edilən gəlirləri zaman keçidkəcə tanır, çünki Şirkətin fəaliyyəti Şirkətə alternativ məqsədlər üçün istifadə edə biliçəyi aktiv yaratmır və müəssisə cari tarixdək yerinə yetirilmiş işlər üzrə ödəniş almaq hüququna malikdir. Tikinti müqaviləsi ilə bağlı gəlirlər etibarlı şəkildə qiymətləndirilə biləcəyi təqdirdə, müqavilə üzrə gəlirlər hesabat tarixinə müqavilə üzrə fəaliyyətin tamamlanma faizinə istinadən tanınır. Tamamlanma faizini ölçmək üçün Şirkət resurslar metodundan istifadə edir, çünki Şirkətin səyləri (yəni, sərf edilən iş saatları, istifadə edilən maşın saatları və ya sərf edilən digər resurslara əsasən) və tikinti xidmətlərinin müştərilərə ötürülməsi arasında birbaşa əlaqə mövcuddur. Resurslar metoduna əsasən, Şirkət gəlirləri hesabat tarixinə yerinə yetirilmiş xidmətlər üçün çəkilmiş müqavilə xərclərinin ümumi xidmətlərin tamamlanması üçün zəruri olan təxmin edilən cəmi müqavilə xərclərinə olan nisbetinə əsasən tanır.

Bu hesablama tamamlama mərhəlesi etibarlı şəkildə qiymətləndirilə bilmədiyi halda tətbiq edilmir. Tikinti müqaviləsinin nəticəsi etibarlı şəkildə qiymətləndirilə bilmədiyi halda, müqavilə gelirləri bərpa edilə bilməsi ehtimal edilən çəkilmiş müqavilə xərcləri dərəcəsində tanınır.

Tikinti müqaviləsində dəyişikliklər, əlavə debitor borcları üzrə tələblər və həvəsləndirici ödənişlər sifarişçinin razılığı ilə layihə gelirlərinə daxil edilir.

Şirkətin rəhbərliyi müqavilənin əhatə daireləsindən kənara çıxan, məhkəmə araşdırmasına səbəb ola bilən kompensasiya üzrə əlavə debitor borclarını gelir kimi tanımır. Lakin, müştərinin iddiamı qəbul edəcəyi və əlavə debitor borclarının məbləğinin etibarlı şəkildə ölçülə bileyəcəyini ehtimal etməyə əsas yaranan danışqlar son mərhələyə çatdığı hallar istisna təşkil edir.

Mühüm maliyyələşdirmə komponenti

Bəzi əməliyyatlar üçün, ödənişin alınması məhsulların və ya xidmetlərin müştəriyə təhvil verilmə vaxtı ilə üst-üstə düşmür. Şirkət tikinti müqavilələrinə uyğun olaraq müştərilərdən avans ödənişləri alır, yəni Şirkət ödənişin alınmasından sonra bir il və ya daha az müddət ərzində göstərilən xidmetlərə görə müştərilərdən effektiv şəkildə maliyyələşmə alır. Müvafiq olaraq, Şirkət müştərilərdən alınmış qısamüddətli avans ödənişləri üçün praktiki məqsədə uyğun vasitə tətbiq edir. Beləliklə, vəd edilmiş malların və ya xidmetlərin ötürülməsi vaxtı ilə ödəniş vaxtı arasındaki müddət bir il və ya daha az olarsa, vəd edilmiş ödəniş məbləğinə mühüm maliyyələşdirmə komponentinin təsiri ilə bağlı düzəliş edilmir.

Şirkət müştərilərlə müqavilələrdən əldə olunan müqavilə gelirlərini gelir növləri, coğrafi ərazi və malların və ya xidmetlərin ötürülmə müddəti (məsələn, konkret vaxtda müştərilərə ötürülmüş mal və ya xidmetlərdən gelirlər və ya zaman keçdikcə ötürülmüş mal və ya xidmetlərdən gelirlər) üzrə bölür.

Müqavilə üzrə xərclər

Materiallar, xidmetlər, birbaşa və dolayı əmək, temir və köhnəlmə xərclərindən tutmuş yemək, sığorta, ezamiyyət, bank və sair xərclərədək müştərilərlə tikinti müqavilələri ilə bağlı bütün çəkilmiş xərclər müqavilə üzrə xərclər kimi təsnif edilir. Müqavilə üzrə xərclər çekildiyi dövrə xərclər kimi tanınır.

Ümumi və inzibati xərclər Şirkətin Baş Ofisinin gündəlik və inzibati fəaliyyətləri ilə bağlıdır və çekildikcə tanınır. Şirkət müqavilə üzrə xərcləri və ümumi və inzibati xərcləri növlərinə görə bölür.

Tamamlanmamış müqavilələrin ehtimal edilən zərəri üzrə xərc üçün ehtiyat zərərin proqnoz edildiyi ilde dərhal tanınır.

Müqavilə üzrə qalıqlar

Müqavilə aktivləri

Əgər Şirkət tikinti xidmətlərini müştəriyə müştərinin ödəniş etməsindən və ya ödəniş vaxtının çatmasından əvvəl ötürürse, yeni müştərilərlə müqavilələr əsasında tanınmış gəlirlər aralıq billinqləri (hesab-faktura kəsilməmiş debitor borcları) üstələyərsə, Şirkət debitor borcu kimi təqdim edilmiş hər hansı məbləği çıxmaqla müqaviləni müqavilə aktivi kimi təqdim edir. Müqavilə aktivi Şirkətin müştəriyə ötürdüyü tikinti xidmətləri müqabilində ödənişin alınması ilə bağlı Şirkətin şərti hüququdur və ödənişin alınması hüququ qeyd-şərtsiz olduğu zaman, yəni xidmətlər müştəri tərəfindən qəbul edildikdə və müvafiq hesab-faktura müştəriyə təqdim edildikdə ticarət debitor borclarına təsnif edilir. Müqavilə aktivləri üzrə dəyərsizləşmə hesablanır.

Ticaret debitor borcları

Ticaret debitor borcları ilkin olaraq qeyd-şərtsiz olan (yəni, ödəniş müddətinin çatması üçün yalnız vaxtin keçməsi tələb olunur) müştəridən alınacaq ödənişin məbləği (əməliyyat qiyməti) ilə tanınır və daha sonra GKZ üçün ehtiyat çıxılmaqla amortizasiya hesablanmış dəyərlə ölçülür. Ticaret debitor borcları üzrə dəyərsizləşmə hesablanır.

Müqavilə öhdəlikləri

Müqavilə öhdəliyi Şirkət əlaqəli tikinti xidmətlərini müştəriyə təhvil verməmişdən əvvəl müştəridən ödəniş alındıqda və ya ödənişin vaxtı çatdıqda (daha erkən oları) tanınır. Aralıq billinqlər tamamlanma faizi metoduna əsasən tanınmış gəlirləri üstələdikdə Şirkət bütün müqavilələr üçün müqavilə öhdəliklərini tanır. Şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdə (yəni, əlaqəli mal və ya xidmətlər üzərində nəzarət müştəriyə ötürüldükdə) Müqavilə öhdəlikləri gəlirlər kimi tanınır.

Xalis müqavilə aktivləri və müqavilə öhdəlikləri

Müştərilərlə müqavilələrin əksəriyyətinə müqavilə aktivi və müqavilə öhdəliyi mövqeləri daxildir. Hesabat dövrünün sonunda bu mövqelər müqavilə əsasında hesablanır və müəssisənin fəaliyyəti və müştərinin ödənişi arasındaki əlaqədən asılı olaraq maliyyə vəziyyəti haqqında hesabatda müqavilə aktivi və ya müqavilə öhdəliyi kimi təqdim edilir.

Müqavilənin bağlanması ilə bağlı xərclər

Aktivlər müştəri ilə müqavilənin bağlanması ilə bağlı bərpa oluna bilən əlavə xərclər üçün tanınır və ehtimal edilir ki, müqavilənin yerinə yetirilməsi ilə birbaşa bağlı olan xərclər bərpa olunur və icra öhdəliklərinin icrasında istifadə edilən resursları yaradır və ya artırır. Tanınacaq aktivin amortizasiya dövrü bir ildən çox olmadıqda, müqavilənin bağlanması ilə bağlı xərclərə ixtiyari praktiki məqsədə uyğun vasitə tətbiq edilir.

Mal-material ehtiyatları

Mal-material ehtiyatları maya dəyəri və xalis satış dəyəri arasında ən aşağı olan dəyərdə qeydə alınır. Məsrəflər, o cümlədən sabit və dəyişən oləvə xərclərin müvafiq hissəsi, mal-material ehtiyatlarının konkret sinfinə daha uyğun olan metoda aid edilir və "orta dəyər" prinsipi ilə (AVCO) qiymətləndirilir. Xalis satış dəyəri təxmin edilən tamamlanma xərci və satış aparmaq üçün lazım olan xərcləri çıxmaqla, fəaliyyətin adı gedişində qiymətləndirilmiş satış qiymətidir.

Ehtiyatların xalis satış dəyərinin qiymətləndirilməsi hər hesabat dövründə aparılır və mal-material ehtiyatlarının xalis satış dəyərinə silinməsi mebləği və mal-material ehtiyatları ilə bağlı bütün zərərlər silinmənin və ya zərərin yarandığı dövrde xərc kimi tanınır.

Tikinti layihələri üçün, xüsusilə layihə üçün istehsal edilmiş materiallar hesabat dövründə müqavilə sahələrinə çatdırıldıqda və quraşdırıldıqda layihə xərclərinə daxil edilir.

Əmlak, tikili və avadanlıqlar

Alınmış aktivin ilkin dəyəri onun alış dəyəri, nəqletmə xərcləri, gömrük rüsumları, quraşdırılma xərcləri və aktivin tikinti sahəsinə və rəhbərliyin nəzərdə tutduğu qaydada fealiyyət göstərilməsi üçün zəruri vəziyyətə gətirilməsi ilə birbaşa bağlı olan hər hansı sair xərclərdən ibarətdir. Aktivlərin dəyərinə həmçinin sahənin bərpası, qurğunun (əgər varsa) aradan qaldırılması və tanınma meyarını qarşılayan aktivlər (əgər varsa) üçün borc öhdəlikləri üzrə ilkin təxmin edilən xərclər daxildir. Daha sonra, əmlak, tikili və avadanlıqlar yüksəlmiş köhnəlmə və hesablanmış dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə təqdim edilir.

Əmlak, tikili və avadanlıqların əsas hissələrinin və ya komponentlərinin əvəz edilməsi ilə bağlı xərclər kapitallaşdırılır və əvəz edilmiş hissə istismardan çıxarılır. Bundan əlavə, sonrakı tarixlərdə yaranan əmlak, tikili və avadanlıqlar üçün əsaslı yenidən qurma və əsaslı təmir xərcləri kapitallaşdırılır və hər bir aktivin dəyərinə daxil edilir. Bütün digər təmir və texniki xidmət xərcləri çəkildikcə mənfiət və ya zərərdə tanınır.

Əmlak, tikili və avadanlıqlar silinəndə və ya onun gələcək istifadəsindən və ya silinməsindən iqtisadi faydalarnın əldə edilməsi artıq gözlənilməyəndə tanınması dayandırılır və uçotdan silinir. Əmlak, tikili və avadanlığın silinməsi və ya çıxarılmasından yaranan hər hansı gelir və ya zərər, satışlardan daxilolmalar və aktivin balans dəyəri arasındaki fərq kimi müəyyən edilir və mənfiət və ya zərərdə tanınır. Hər hesabat dövründə, Şirkət əmlak, tikili və avadanlığın dəyərsizləşmə biləcəyini göstərən hər hansı əlamətin olub-olmadığını qiymətləndirir.

Köhnəlmə

Əmlak, tikili və avadanlıqlar üzrə köhnəlmə onların təxmin edilən istifadə müddəti ərzində bərabər düz xətt metoduna əsasən hesablanır. Tikilməkdə olan aktivlər (əgər olarsa) üçün köhnəlmə hesablanmır. Torpaq üçün köhnəlmə hesablanmır və hesablanmış dəyərsizləşmə çıxılmaqla maya dəyəri ilə uçota alınır. Əmlak, tikili və avadanlığın köhnəlməsi onlar istifadəyə veriləndə hesablanmağa başlayır.

Şirkətin əmlak, tikili və avadanlıqlarının təxmin edilmiş istifadə müddətləri aşağıdakı kimidir:

- **Binalar** 5 - 50 il
- **Maşın və avadanlıqlar** 4 - 25 il
- **Mebel və avadanlıq** 4 - 10 il
- **Nəqliyyat vasitələri** 3 - 13 il

Aktivin qalıq dəyəri aktiv artıq köhnəlmış və istismar müddətinin sonunda gözlənilən vəziyyətdə olarsa, satış üzrə təxmin edilən xərclər çıxılmaqla Şirkətin həmin aktivin satışı neticesində əldə edəcəyi təxmin edilən məbləğdir. Şirkət aktivlərini fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözləyərsə və ləğv etmə dəyəri əhəmiyyətli deyilsə, aktivin qalıq dəyəri sıfır olur.

Əvvəl tanınmış əmlak, tikili və avadanlıqlar maddesinin və onun hər hansı əhəmiyyətli hissəsinin tanınması satışdan sonra (yeni nezaretin alıcıya keçdiyi tarixdə) və ya onun istifadəsi və ya satışından gələcəkdə iqtisadi mənfiətin əldə edilməsi gözlənilməyəndə dayandırılır. Aktivin tanınmasının dayandırılması nəticəsində yaranan hər hansı gəlir və ya zərər (satışdan əldə edilən xalis mədaxil və aktivin balans dəyəri arasındakı fərq kimi hesablanır) aktivin tanınması dayandırıldığı zaman mənfiət və ya zərər haqqında hesabatda eks olunur.

Gözlənilən istifadə müddəti, qalıq dəyəri və köhnəlmə metodu hər bir hesabat dövrünün sonunda nəzərdən keçirilir, təxminlərdə dəyişikliklərin təsiri isə hesabat dövründə perspektiv əsasda uçota alınır.

Qeyri-maddi aktivlər

Ayrıca alınmış qeyri-maddi aktivlər

Ayrıca alınmış qeyri-maddi aktivlər ilkin tanınmada ilkin dəyərlə tanınır. İlkin tanımından sonra qeyri-maddi aktivlər yiğilmiş amortizasiyanı və yiğilmiş dəyərsizləşmə zərərlərini çıxmaqla ilkin dəyərlə uçota alınır. Qeyri-maddi aktivlərə, ilk növbədə, xüsusi program təminatı lisenziyaları və hüquqlarını əldə etmək üçün çəkilən bütün xərclər əsasında kapitallaşdırılan kompüter programı lisenziyaları və hüquqları daxildir. 1-10 il məhdud istifadə müddəti qeyri-maddi aktivlər olan program təminatı lisenziyaları ehtimal edilən istifadə müddəti ərzində bərabər hissələrə bölünməklə köhnəlir və aşağıdakı Maddi və qeyri-maddi aktivlərinin dəyərsizləşməsi bölməsində göstərilən qeyri-maddi aktivin dəyərsizləşə biləcəyini göstərən hər hansı əlamətin olması təqdirdə dəyərsizləmə üzrə qiymətləndirilir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər üzrə amortizasiya xərci mənfiət və ya zərər haqqında hesabatda tanınır.

Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlər üçün təxmin edilən istifadə müddəti və amortizasiya metodu hər bir illik hesabat dövrünün sonunda nəzərdən keçirilir, dəyişikliklərin təsiri isə təxmində dəyişiklik hesab edilir və hesabat dövründə perspektiv əsasla uçota alınır.

Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlər (əgər olarsa) üzrə amortizasiya hesablanmır, lakin hər il dəyərsizləşmə üzrə qiymətləndirmə aparılır. Qeyri-müəyyən istifadə müddətinin uyğunluğunun davam etdiriyini müəyyən etmək üçün qeyri-müəyyən istifadə müddətinin qiymətləndirilməsi hər il nəzərdən keçirilir və uyğun olmadıqda, istifadə müddəti hesabat dövründə perspektiv əsasda qeyri-müəyyən müddədən məhdud müddətə dəyişdirilir.

Qeyri-maddi aktivlərin uçtdan çıxarılması

Qeyri-maddi aktiv silinme zamanı və ya istifadəsi və ya silinməsindən heç bir gələcək iqtisadi faydalara gözlənilməməsi zamanı uçtdan silinir. Qeyri-maddi aktivlərin silinməsindən yaranan gelirlər və ya zərərlər silinmədən xalis daxilolmalar və aktivin balans dəyəri arasındakı fərq kimi ölçülür və aktiv uçtdan silinəndə mənfiət və ya zərərdə tanınır.

Maddi və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Hər hesabat tarixində, rəhbərlik maddi və qeyri-maddi aktivlərin balans dəyərinin bərpa edilə bilməyəcini göstərən əlamətlərin olub-olmadığını qiymətləndirir. Bu cür əlamətlərə Şirkətin biznes planlarında dəyişikliklər, qeyri-rentabelli fəaliyyətə getirib çıxaran əmtəə qiymətlərində dəyişikliklər, xidmet növlərində dəyişikliklər və s. daxildir. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlər (əgər olarsa) və istifadə üçün hələ hazır olmayan qeyri-maddi aktivlər en azı ildə bir dəfə və həmin aktivin dəyərsizləşməsinə dair bir əlamətin olduğu zaman dəyərsizləşmə yoxlamasından keçir. Sair qeyri-maliyyə aktivlər balans dəyərinin bərpa edilə bilməyəcini dair əlamət mövcud olanda dəyərsizləşmə üzrə yoxlanılır.

Dəyərsizləşmə aktivin balans dəyəri onun bərpa oluna bilən dəyərindən artıq olduqda yaranır. Bərpa oluna bilən dəyər satış xərclərini çıxmaqla ədalətli dəyərin və ya istifadə dəyərinin daha yüksək olunuşunur.

Müəyyən aktivin bərpa dəyərini təxmin etmək mümkün olmadıqda, Şirkət aktivin məxsus olduğu Pul Vəsaitlərini Yaradan Vahidin (PVYV) bərpa dəyərini qiymətləndirir.

Əgər qiymətləndirmələrə görə aktivin (və ya PVYV-nin) bərpa dəyəri balans dəyərindən azdırsa, aktivin (və ya PVYV-nin) balans dəyəri bərpa dəyərinədək azalır. Aktivlərin (əgər olarsa) yenidən qiymətləndirmənin SMG-də eks etdirilməsi istisna olmaqla, dəyərsizləşmə zərəri dərhal mənfəət və ya zərərdə tanınır. Bu cür aktivlər üçün, dəyərsizləşmə əvvəlki yenidən qiymətləndirmənin məbləğinədək SMG-də tanınır.

İstifadə dəyərini qiymətləndirərkən təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti pulun vaxt dəyəri üzrə cari qiymətləndirmə bazarlarını və təxmin edilmiş gələcək pul vəsaitlərinin hərəkətlərinə düzəliş edilməmiş aktivə xas riskləri əks etdirən diskont edilmiş pul vəsaitlərinin hərəkəti (DPVH) modelinə əsaslanan vergidən əvvəlki diskont dərəcəsindən istifadə olunmaqla onların cari dəyərinə diskont edilir. Dəyərsizləşməni hesablayarkən, Şirkət fərdi aktivlərinin aid edildiyi Şirkətin hər bir PVYV-i üçün ayrıca hazırlanmış ən son bündə və proqnoz hesablamalarına əsaslanır.

Satış xərclərini çıxmaga ədalətli dəyər, qeyri-kommersiya əməliyyatlarında oxşar aktivlərin satış əməliyyatlarından əldə edilən məlumatlar və ya aktivin satışı üzrə əlavə xərcləri çıxmaga müşahidə olunan bazar qiymətləri əsasında hesablanır.

Dəyərsizləşmə zərəri sonradan geri qaytarılarda, aktivin (və ya pul vəsaitlərini yaradan vahidin) balans dəyəri bərpa dəyərinin yenidən qiymətləndirilmiş məbləğinədək artırılmalı, lakin aktiv və ya pul vəsaitlərini yaradan vahid üçün heç bir dəyərsizləşmə zərərinin tanınmamış olduğu halda müəyyən ediləcək balans dəyərindən artıq olmamalıdır, o şərtlə ki, müvafiq aktiv yenidən qiymətləndirilmiş məbləğdə tanınır, əks halda dəyərsizləşmə zərərinin aradan qaldırılması yenidən dəyərləndirmə üzrə artım kimi uçota alınır.

Borc öhdəlikləri üzrə xərclər

Nəzərdə tutulan istifadəyə və ya satışa hazır olması üçün əhəmiyyətli vaxtin sərf olunmasını tələb edən aktivlər hesab edilən kvalifikasiya olunan aktivlərin (əgər olarsa) satın alınması, tikintisi və ya istehsalına birbaşa aid olan borc öhdəlikləri üzrə xərclər kapitallaşdırılır və aktivlərin nəzərdə tutulmuş istifadə və ya satış üçün əsaslı olaraq hazır olduğu vaxta qədər həmin aktivlərin dəyərinə əlavə edilir.

Bütün sair borc öhdəlikləri (əgər olarsa) çekildikləri dövrə mənfəət və ya zərər haqqında hesabatda tanınır.

Xarici valyutada əməliyyatlar

Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, bu maliyyə hesabatlarındakı bütün məbləğlər Azərbaycan manatı ("AZN") ilə təqdim edilir.

Şirkətin funksional valyutası və maliyyə hesabatlarının təqdimat valyutası AZN-dir.

AZN-dən fərqli valyutada (xarici valyutalar) icra edilən əməliyyatlar ilkin olaraq əməliyyat tarixlərinə olan müvafiq məzənnələri tətbiq etməklə qeydə alınır.

Xarici valyutada ifadə edilən monetar aktivlər və öhdəliklər balans hesabatı tarixinə qüvvədə olan məzənnələrlə yenidən çevirilir. Yenidən ölçmədən irəli gələn məzənnə fərqindən yaranan gelir və zərərlər mənfəət və ya zərərdə tanınır.

Xarici valyutada ifadə edilən ədalətli dəyərdə əks olunan qeyri-monetary maddələr (əgər olarsa) ədalətli dəyərin təyin edildiyi tarixdə qüvvədə olan məzənnələrlə yenidən çevirilir. İlkin əməliyyatlar tarixlərinə olan məzənnələrdən istifadə etməklə ilkin maya dəyəri ilə ölçülən qeyri-monetary maddələr yenidən çevriləmir.

Aşağıdakılardan istisna olmaqla, məzənnə fərqləri yuxarıda göstərildiyi kimi əmələ gəldiyi dövrədə mənfiət və ya zərərdə tanınır:

- Gələcək məhsuldar istifadə üçün tamamlanmamış tikinti üzrə aktivlərlə əlaqədar xarici valyuta ilə borc öhdəlikləri üzrə həmin aktivlərin maya dəyerinə daxil edilmiş məzənnə fərqləri – həmin xarici valyuta ilə borc öhdəlikləri üzrə faiz xərclərinə düzəliş hesab olunur.
- Ödənilməsi planlaşdırılmayan və ya ehtimal edilməyən, xarici əməliyyata xalis investisiyanın bir hissəsinə təşkil edən və xarici valyuta ilə əməliyyatda tanınan və xalis investisiya xaric ediləndə mənfiət və ya zərərdə tanınan xarici əməliyyat üzrə alınacaq və ya ödəniləcek monetar maddələr üzrə məzənnə fərqləri.

	31 dekabr 2024	31 dekabr 2023
USD	1.7000	1.7000
EUR	1.7724	1.8766
GBP	2.1382	2.1643
GEL	0.6091	0.6326
YTL	0.0485	0.0576

Maliyyə alətləri – ilkin tanınma və sonrakı ölçümə

Maliyyə aləti bir müəssisənin maliyyə aktivini və digər müəssisənin maliyyə öhdəliyi və ya kapital aletini yaradan müqavilədir.

Maliyyə aktivləri

Ilkin tanınma və ölçümə

Ilkin tanınma zamanı təsnifat formalarından asılı olaraq maliyyə alətləri sonradan amortizasiya olunmuş dəyər, sair məcmu gəlir ("SMG") vasitəsilə ədalətli dəyər və mənfiət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülür.

Ilkin tanınmada maliyyə aktivlərinin təsnifatı maliyyə aktivləri üzrə müqavilə ilə nəzərdə tutulmuş pul vəsaitlərinin hərəkətinin xüsusiyyətləri və Şirkətin bunları idarə etmək üçün seçdiyi biznes modelindən asılıdır.

Əhəmiyyətli maliyyələşdirmə komponentinin daxil olmadığı və praktiki məqsədə uyğun vasitə tətbiq edilən ticarət debitor borcları istisna olmaqla, Şirkət maliyyə aktivini ilkin olaraq ədalətli dəyərlə (maliyyə aktiv) mənfiət və ya zərər vasitəsilə ədalətli dəyərlə ölçülümdə dikdə əməliyyat xərcləri əlavə olunmaqla) ölçür. Əhəmiyyətli maliyyə komponenti olmayan və praktiki məqsədə uyğun vasitə tətbiq edilən ticarət debitor borcları 15 sayılı MHBS-yə əsasən müəyyən olunmuş əməliyyat qiyməti ilə ölçülür.

Maliyyə aktivinin amortizasiya olunmuş dəyər və ya SMG vasitəsilə ədalətli dəyərle təsnifləşdirilməsi və ölçülmesi üçün, o əsas qalıq məbləğ üzrə "yalnız əsas məbləğ və faiz ödənişləri (YəMFÖ)" meyarına uyğun olan pul vəsaitlərinin hərəkətini yaratmalıdır. Bu qiymətləndirmə YəMFÖ testi kimi müəyyən edilir və alet səviyyəsində aparılır. YəMFÖ meyarına uyğun olmayan pul vəsaitlərinin hərəkəti ilə maliyyə aktivləri biznes modelindən asılı olmayıaraq MZəD ilə təsnifləşdirilir və ölçülür.

Şirkətin maliyyə aktivlərini idarə etmək üçün seçdiyi biznes modeli, onun pul vəsaitlərinin hərəkətini yaratmaq məqsədile maliyyə aktivlərinin idarəedilmesi metodunu təsvir edir. Başqa sözlə, Şirkətin biznes modeli pul vəsaitlərinin hərəkətinin müqavilə üzrə pul vəsaitlərinin toplanılmasından, maliyyə aktivlərinin satışından və ya onların hər ikisindən yaranacağını müəyyən edir. Amortizasiya olunmuş dəyərlə təsnifləşdirilən və ölçülən maliyyə aktivləri məqsədi müqavilə üzrə pul vəsaitlərinin toplanılması üçün maliyyə aktivlərinin saxlanılması olan biznes modeli, SMG vasitəsilə ədalətli dəyər ilə təsnifləşdirilən və ölçülən maliyyə aktivləri isə məqsədi müqavilə üzrə pul vəsaitlərinin toplanılması və satılması olan biznes modeli çərçivəsində saxlanılır.

Ümumiyyətlə, Şirkət heç bir maliyyə aktivini ilkin tanınma zamanı sair məcmu gelir (SMG) vasitəsilə ədalətli dəyər və mənfəət və ya zərər vasitəsi ilə ədalətli dəyərlə təsnif etməmişdir.

Sonrakı ölçülmə

Sonrakı ölçülmə məqsədilə maliyyə aktivləri 4 kateqoriyaya təsnifləşdirilir:

- Amortizasiya olunmuş dəyərlə maliyyə aktivləri (borc alətləri);
- Məcmu gelirləri və zərərləri yenidən bölüşdürməklə SMGƏD ilə maliyyə aktivləri (borc alətləri);
- Tanınması dayandırılonda məcmu gelirləri və zərərləri yenidən bölüşdurmədən SMGƏD ilə maliyyə aktivləri (kapital alətləri);
- MZƏD ilə maliyyə aktivləri.

Amortizasiya olunmuş dəyərlə tanınan maliyyə aktivləri (borc alətləri)

Hər iki şərtin yerinə yetirilməsi səbəbindən, Şirkət maliyyə aktivlərini amortizasiya olunmuş dəyərlə ölçmüştür:

- Maliyyə aktivi müqavilədən yaranan pul vəsaitlərinin hərəkətini toplamaq üçün maliyyə aktivlərini saxlamaq məqsədini daşıyan biznes model çərçivəsində saxlanılır; və
- Maliyyə aktivi üzrə müqavilə şərtləri müəyyən olunmuş tarixlərdə qalan əsas məbləğ üzrə yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət pul vəsaitlərinin hərəkətinin yaranmasına səbəb olur.

Amortizasiya olunmuş dəyərlə maliyyə aktivləri sonradan effektiv faiz dərəcəsi (EFD) metodundan istifadə etməklə hesablanır və dəyərsizləşməyə məruz qalır. Aktivin tanınmasının dayandırılması, dəyişdirilməsi və ya dəyərdən düşməsi zaman yaranan gelir və zərərlər mənfəət və ya zərərdə tanınır.

Şirkətin amortizasiya olunmuş dəyərlə ölçülən maliyyə aktivlərinə bir neçə yerli və beynəlxalq bankda olan cari və depozit hesabları, həmçinin məhdudiyyət qoyulmuş hesablar və üçüncü tərəflərdən ticarət debitor borcları daxildir.

Tanınmanın dayandırılması

Maliyyə aktivi (və ya müvafiq hallarda maliyyə aktivinin bir hissəsi və ya analogi maliyyə aktivləri qrupunun bir hissəsi) aşağıdakı hallarda uçotdan silinir (yəni Şirkətin maliyyə vəziyyəti haqqında hesabatından silinir):

- Aktivdən pul vəsaitlərini əldə etmək hüquqlarının müddəti başa çatmışdır;
- Şirkət özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə köçürmiş və ya üzərinə aktivdən pul vəsaitlərini "tranzit" razılışması əsasında tam məbləğdə və çox yubanmadan ödəmək öhdəliyini götürür və (a) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürmiş və ya (b) aktiv üzrə risk və səmərələrin böyük hissəsini nə köçürmiş, nə də özündə saxlamış, lakin aktiv üzrə nəzarət hüququnu köçürmişdir.

Şirkət aktivdən pul vəsaitlərini almaq hüququnu köçürdükdə və ya "tranzit" razılışmasına qoşulduğda, mülkiyyət hüququ ilə bağlı risk və faydaları saxlayıb-saxlamadığını və nə dərəcədə saxladığını qiymətləndirir. Şirkət nə aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürmiş, nə özündə saxlamış, nə də aktiv üzrə nəzarət hüququnu köçürmişdərsə, aktiv Şirkətin həmin aktivdə davam edən iştirakı həddində əks etdirilir. Bu halda Şirkət əlaqəli öhdəliyi də tanır. Köçürülmüş aktiv və əlaqəli öhdəlik Şirkətin saxladığı hüquq və öhdəlikləri əks etdirən əsaslarla ölçülür.

Maliyyə aktivlərinin dəyərsizləşməsi

9 sayılı MHBS-nin tələblərinə uyğun olaraq, Şirkət dəyərsizləşmə və maliyyə alətlərinin dəyərsizləşməsi üçün ehtiyatın hesablanması üçün qaydaları təsvir edən metodologiya işləyib hazırlanmışdır.

9 sayılı MHBS-nin tələblərinə uyğun olaraq, Şirkət maliyyə alətləri üçün ehtiyatın yaradılması məqsədi ilə gözlənilən kredit zərərləri modelini tətbiq edir. Bu modelin əsas prinsipi cari və proqnoz edilən məlumatları nəzərə alaraq maliyyə alətlərinin kredit keyfiyyətinin pisleşməsi və ya yaxşılaşmasının vaxtı-vaxtında əks etdirilməsidir. Dəyərsizləşmə üçün ehtiyat kimi tanınan gözlənilən kredit zərərlərinin məbləği ilkin tanınma tarixindən etibarən maliyyə alətinin kredit keyfiyyətində dəyişikliyin səviyyəsində asılıdır.

Maliyyə alətləri üçün gözlənilən kredit zərərləri aşağıdakı yanaşmaların birindən istifadə etməklə hesablanır:

- ▶ Sadələşdirilmiş yanaşma aşağıdakılara tətbiq edilir:
 - ▶ Hökumətin debitor borcları;
 - ▶ Korporativ biznesin debitor borcları;
- ▶ Ümumi yanaşma – 9 sayılı MHBS-yə uyğun olaraq ehtiyatın yaradılmasına məruz qalan və kredit üzrə düzəliş edilmiş yanaşma və sadələşdirilmiş yanaşma tətbiq edilməyən bütün maliyyə alətlərinə tətbiq edilir;
- ▶ Kredit üzrə düzəliş edilmiş yanaşma – ilkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş maliyyə alətlərinə tətbiq edilir.

Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi üçün ümumi yanaşma

Ümumi yanaşmaya uyğun olaraq, tanınma tarixində bütün maliyyə alətləri Mərhələ 1 kimi uçota alınır. Daha sonra ilkin tanınma tarixindən başlayaraq kredit riskində artımın səviyyəsindən asılı olaraq sonrakı hesabat tarixləri üçün Şirkət maliyyə alətlərini aşağıdakı mərhələlərdən birinə aid edir.

- ▶ Mərhələ 1 – Kredit riski əhəmiyyətli dərəcədə artmamış, dəyərsizləşmə əlamətləri olmayan maliyyə aktivləri. Gözlənilən kredit zərərləri 1 il ərzində hesablanır.
- ▶ Mərhələ 2 – Kredit riski əhəmiyyətli dərəcədə artmış, dəyərsizləşmə əlamətləri olmayan maliyyə aktivləri. Gözlənilən kredit zərərləri maliyyə alətinin bütöv dövrü ərzində hesablanır (dəyərsizləşmə əlaməti – 30 gündən çox gecikmə).
- ▶ Mərhələ 3 – Dəyərsizləşmə əlamətləri olan maliyyə aktivləri. Gözlənilən kredit zərərləri maliyyə alətinin bütöv dövrü ərzində hesablanır (dəyərsizləşmə əlaməti – 90 gündən çox gecikmə və ya daxili və xarici məlumatın Şirkətin kredit öhdəliklərinin nəzərə alınmasından əvvəl Şirkətin qalıq müqavilə məbləğlərinin tam olaraq alınmasının həqiqətə uyğun olmamasını göstərməsi).

Sadeləşdirilmiş yanaşma

Bu yanaşma əsasında Şirkət, kredit riskindəki dəyişiklikləri izləmir, lakin bunun əvəzinə hər bir hesabat dövründə bütöv müddət üçün GKZ-yə əsaslanan zərər üzrə ehtiyatı tanır.

Hər bir hesabat tarixində, Şirkət həddindən artıq məsrəf və ya qüvvə sərf edilmədən mövcud olan əsaslandırılmış və sübuta yetirilmiş məlumatlardan istifadə edərək kredit riskində dəyişikliyin olub-olmamasını qiymətləndirir. Qiymətləndirməni apararkən, Şirkət alətin daxili kredit reytingini yenidən qiymətləndirir.

Aktivin balans dəyəri ehtiyat hesabının istifadə edilməsi ilə azalır və zərərin məbləği mənfəət və ya zərərdə əks etdirilir. Faiz gəlirləri azaldılmış balans dəyəri üzrə hesablanmasıqda davam edir və dəyərsizləşmə zərərinin qiymətləndirmək məqsədilə gələcək pul vəsaitləri hərəkətlərinin diskont edilməsi üçün istifadə edilən dərəcə ilə hesablanır. Faiz gəliri maliyyə neticələri haqqında hesabatda maliyyə gəlirləri kimi tanınır. Kreditlər və onlar üçün yaradılmış müvafiq ehtiyat kreditin qaytarılmasının realistik perspektivləri olmayanda və bütün girov və yaxud təminat reallaşdırıldıqda və ya Şirkətin mülkiyyətinə keçdikdə silinir. Əgər növbəti ilde qiymətləndirilmiş dəyərsizləşmə zərərinin məbləği dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə nəticəsində artır və ya azalırsa, əvvəl tanınmış dəyərsizləşmə zərəri ehtiyat hesabında düzəliş aparmaqla əks etdirilir.

Maliyyə öhdəlikləri

Maliyyə öhdəlikləri ilkin tanınma zamanı, müvafiq olaraq, mənfeət və ya zərər vasitəsilə ədalətli dəyərlə (MZƏD) eks olunan maliyyə öhdəlikləri, kreditor borcları, kreditlər və borc öhdəlikləri isə sair maliyyə öhdəlikləri kimi təsnifləşdirilir.

Bütün maliyyə öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə tanınır və kreditlər, borc öhdəlikləri və kreditor borcları halında birbaşa aid edilən əməliyyat xərcləri çıxılır.

Şirkətin maliyyə öhdəliklərinə ticarət və digər kreditor borcları və icarə öhdəlikləri daxildir.

Sonrakı ölçmə

Sonrakı ölçmə məqsədləri üçün, maliyyə öhdəlikləri aşağıdakı iki kateqoriya üzrə təsnif edilir.

- MZƏD ilə maliyyə öhdəlikləri;
- Amortizasiya olunmuş dəyərlə maliyyə öhdəlikləri.

MZƏD ilə maliyyə öhdəlikləri

Maliyyə öhdəlikləri həmin öhdəliklər ticarət üçün saxlandığda və ya ilkin tanınmada MZƏD ilə uçota alındığda MZƏD ilə təsnifləşdirilir. MZƏD ilə maliyyə öhdəlikləri ədalətli dəyərdə eks olunur, yenidən qiymətləndirmə üzrə yaranan hər hansı gəlir və ya zərər isə mənfeət və ya zərərdə tanınır. Şirkətin ədalətli dəyərinin dəyişməsi mənfeət və ya zərərdə eks olunan maliyyə öhdəlikləri yoxdur.

Amortizasiya olunmuş dəyərlə maliyyə öhdəlikləri

Bu kateqoriya Şirkət üçün daha uyğundur. Ilkin tanınmadan sonra faiz hesablanan kreditlər, borc öhdəlikləri və kreditor borcları daha sonra effektiv faiz dərəcəsi ("EFD") metodundan istifadə etməklə, satınalma üzrə hər hansı diskont və ya əlavəni və EFD-nin tərkib hissəsi olan haqq və ya xərcləri nəzərə almaqla, amortizasiya hesablanmış dəyərlə qiymətləndirilir.

Effektiv faiz dərəcəsi metodu maliyyə öhdəliyinin amortizasiya hesablanan dəyərinin hesablanması və balans dəyəri üzrə sabit dövrü faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) alınması üçün faiz xərcinin müvafiq dövr üzrə böülüsdürülməsi metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini maliyyə alətinin gözlənilən fealiyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdırın dəqiq dərəcedir. EFD üzrə amortizasiya mənfeət və ya zərər haqqında hesabatda maliyyə xərclərinə daxil edilir.

Maliyyə öhdəliklərinin uçotdan silinmesi

Şirkət maliyyə öhdəliyini bu öhdəlik üzrə məsuliyyətdən azad olduqda, həmin öhdəlik ləğv edildikdə və ya müddəti başa çatdıqda uçotdan silir. Mövcud maliyyə öhdəliyi eyni borcverən tərəfindən əhəmiyyətli dərəcədə fərqli şərtlər ilə başqa bir öhdəlik ilə əvəz edildikdə və ya mövcud öhdəliyin şərtləri əhəmiyyətli dərəcədə dəyişdirildikdə, bu cür mübadilə və ya dəyişiklik ilkin öhdəliyin uçotdan silinməsi və yeni öhdəliyin uçota alınması kimi nəzərə alınır. Müvafiq balans dəyərlərindəki fərq mənfeət və ya zərər haqqında hesabatda uçota alınır.

Maliyyə alətlərinin qarşılıqlı əvəzləşdirilməsi

Şirkət maliyyə aktivləri və maliyyə öhdəlikləri məbləğlərini qarşılıqlı əvəz etmək üçün qanuni hüquqa malik olduğu və ya hesablaşmanın xalis əsasda həyata keçirmək, ya da eyni vaxtda aktivi reallaşdırmaq və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda, qarşılıqlı əvəzləşdirir və maliyyə vəziyyəti haqqında hesabatda xalis məbləğ kimi təqdim edir.

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri kassada olan nağd pul və banklardakı pul vəsaitlərindən heç bir mehdudiyyət olmadan saxlanılan (tələbli depozitlərdən) ibarətdir.

Məhdudiyyət qoyulmuş pul vəsaitləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabın məqsədləri üçün məhdudiyyət qoyulmuş pul vəsaitləri pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərindən ayrı göstərilir və ƏDV üzrə depozit hesabında mövcud olan pul vəsaitlərini təqdim edir.

Ticarət kreditor borcları

Ticarət kreditor borcları qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi və müvafiq hesabfakturani təqdim etməsi zamanı tanınır. Ticarət kreditor borcları ilkin olaraq ədalətli dəyərdə uçota alınır və sonradan effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərdə ölçülür.

Nağd dividend

Şirkət dividend ödəmək öhdəliyini bölüşdurməyə icazə verildikdə və bölüşdurmə Şirkətin ixtiyarında olmadığındə tamışır. Müvafiq mebləğ birbaşa kapitalda tanınır.

Əlaqəli tərəflərlə əməliyyatlar

Əlaqəli tərəflər haqqında məlumatlar 24 sayılı "Əlaqəli tərəflərə dair açıqlamalar" adlı MUBS-a uyğun olaraq açıqlanır.

Hazırkı maliyyə hesabatlarının məqsədləri üçün tərəflər o halda əlaqəli hesab edilir ki, bir tərəf digər tərəfə nəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsir göstərmək iqtidarında olsun. Hər bir potensial əlaqəli tərəf münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyətinə də yönəldilir. Əlaqəli tərəflər əlaqəli olmayan tərəflərin həyata keçirə bilmədiyi əməliyyatlarda iştirak edə bilər.

Əlaqəli tərəflər arasında əməliyyatlar əlaqəli olmayan tərəflər arasındaki əməliyyatlarla eyni şərt, müddət və məbləğ əsasında aparılmaya bilər. Əlaqəli tərəflərlə əməliyyatlar öz xüsusiyyətinə görə kommersiya əsası ilə aparılan əməliyyatlar hesab edilə bilməz.

Vergilər

Azərbaycanın vergi sistemi iki alternativ vergi rejimindən ibarətdir: Vergi Məcəllesinin tənzimlədiyi vergi rejimi və Hasilatın Pay Bölüsü haqqında Sazişlərin (HPBS-lər) tənzimlədiyi vergi rejimi.

Bundan əlavə, Azərbaycan Respublikası və ƏIBK (Əsas ixrac boru kəməri) layihəsinin iştirakçıları (SOCAR, BP, TotalFinaElf, LUKAgip, NICO, Statoil və TPOC) tərəfindən imzalanmış CQBK (Cənubi Qafqaz Boru Kəməri) Əsas Boru Kəməri haqqında Saziş fərqli vergi qaydalarını nəzərdə tutur. .

Azərbaycan Respublikasında mövcud olan vergi növlərinə, digərləri ilə yanaşı, mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində tutulan vergi, əmlak vergisi və əmək haqqı üzrə vergilər (gelir vergisi və məcburi dövlət sosial siğortası üzrə ayırmalar) daxildir. Çox az presidentlər mövcud olan Azərbaycan qanunvericiliyi və təcrübəsi nisbətən yeni olduğu üçün, qanunların və şərhlərin sürətlə dəyişə biləcəyini, bunun da qeyri-müəyyənlik və ziddiyyətli məqamlar yarada bilməsini başa düşmək lazımdır.

Vergi bəyannamələri, eləcə də normativ tələblərin yetirilməsi ilə bağlı digər sahələr (məsələn, gömrük və valyuta nəzarəti) qanunla cərimə, tutum və faiz ödənişləri tətbiq etmək hüququna malik olan bir səra müxtəlif orqanlar tərəfindən təhlil edilə və araşdırıla bilər. Bu faktlar nəticəsində Azərbaycan Respublikasında vergi riskləri aşkar edilə bilər.

Vergi öhdəlikləri ilə bağlı vergi yoxlaması və gömrük yoxlamaları yoxlama ilindən əvvəlki üç təqvim ilə üzrə aparıla bilər.

Mənfəət vergisi

Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya sair dövrde vergi təsiri sair məcmu gəlirlərdə və ya bilavasitə kapitalda uçota alınan maddələr və ya əməliyyatlar istisna olmaqla, mənfəət və ya zərər kimi eks etdirilir.

Cari mənfəət vergisi

Cari mənfəət vergisi, cari və əvvəlki dövrlər üzrə vergiye cəlb edilən mənfəət və ya zərər ilə bağlı vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbləği təşkil edir. Məbləği hesablamaq üçün Şirkətin fealiyyət göstərdiyi və vergiye cəlb edilən gelir əldə etdiyi ölkələrdə hesabat tarixinə qüvvədə olan və ya əsas etibarı ilə qüvvədə olan vergi dərəcələri və vergi qanunları istifadə edilir.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi, öhdəlik metodundan istifadə etməklə, aktivlərin və öhdəliklərin vergi bazası və onların maliyyə hesabatları məqsədləri üçün göstərilmiş balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.

Təxirə salınmış vergi öhdəlikləri aşağıdakılardan istisna olmaqla vergiye cəlb olunan bütün müvəqqəti fərqləri eks etdirir:

- ▶ Təxirə salınmış vergi öhdəliyi qudvilin amortizasiyasından və ya şirkətlərin birləşməsi olmayan əməliyyat zamanı aktiv və ya öhdəliyin ilkin tanınmasından irəli geldiyi, eləcə də əməliyyat zamanı uçot mənfəətinə və ya vergiye cəlb olunan mənfəət və ya zərərə təsir göstərmədiyi hallar; və
- ▶ Müvəqqəti fərqlərin qaytarılması vaxtının nəzarət altında saxlanıla bildiyi və müvəqqəti fərqlərin yaxın gələcəkdə qaytarılması ehtimalı olmayan hallarda, törəmə müəssisələrə, asılı müəssisələrə investisiyalarla və şirkətlərdə iştirak payları ilə əlaqədar vergiye cəlb olunan müvəqqəti fərqlər.

Təxirə salınmış vergi aktivləri, çıxılan müvəqqəti fərqlər, istifadə edilməmiş vergi kreditləri və istifadə edilməmiş vergi zərərləri üçü vergiye cəlb olunan mənfəətin mövcud olacağı ehtimalı olduqda tanınır və aşağıdakı hallar istisna olmaqla istifadə edilməmiş vergi aktivləri və vergi zərərləri istifadə oluna bilər:

- ▶ Çıxılan müvəqqəti fərqə aid olan təxirə salınmış vergi aktivini müəssisələrin birləşməsi olmayan əməliyyatda aktivin və ya öhdəliyin ilkin tanınmasından yarandığı və əməliyyat zamanı mühasibat mənfəəti və vergi tutulan mənfəət və ya zərərə təsir etmədiyi hal;
- ▶ Törəmə müəssisələr və asılı müəssisələrə investisiyalar və şirkətlərdə iştirak payları ilə əlaqədar çıxılan müvəqqəti fərqlər ilə bağlı təxirə salınmış vergi aktivləri yalnız müvəqqəti fərqlərin yaxın gələcəkdə bərpa olacağı ehtimalı və müvəqqəti fərqlərin istifadəsinin mümkün olduğu vergiye cəlb olunan mənfəətin mövcud olduğu halda tanınır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixinde nəzərdən keçirilir və təxirə salınmış vergi aktivlərinin hamısının və ya bir hissəsinə qarşılaşmaq üçün kifayət qədər vergiye cəlb olunan mənfəətin mövcudluğu ehtimalı olmadığı halda azaldılır. Tanınmamış təxirə salınmış vergi aktivləri hər hesabat tarixinde yenidən qiymətləndirilir və gelecek vergiye cəlb olunacaq mənfəətin təxirə salınmış vergi aktivinin bərpa olunmasına imkan verdiyi dərəcədə tanınır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, hər maliyyə vəziyyəti haqqında hesabat tarixinə qüvvədə olan və ya faktiki olaraq qüvvədə olan vergi dərəcələri (və vergi qanunları) əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə yetirildiyi müddətdə tətbiq edilən vergi dərəcələri ilə ölçülür. Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi zərərlərinin 5 illik gələcək dövrə keçirilməsinə imkan verir.

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

Mənfəət və ya zərerdən kənar tanınmış maddələrə aid olan təxirə salınmış vergi mənfəət və ya zərerdən kənar tanınır. Təxirə salınmış vergi maddələri müvafiq əməliyyatla əlaqədar sair ümumi gəlirdə və ya birbaşa kapitalda tanınır.

Təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri, cari vergi aktivlərini cari vergi öhdəliklərinə və təxirə salınmış vergi aktivlərini təxirə salınmış vergi öhdəliklərinə uyğunlaşdırmaq üçün qanuni qüvvəyə minmiş hüquq mövcud olduqda, eyni vergi orqanı tərəfindən eyni vergiye cəlb olunan müəssisədən tutulan mənfəət vergilərinə aid olduqda əvəzləşdirilir. Ya cari vergi öhdəliklərini və aktivlərini xalis əsasda ödəmək, ya da aktivləri reallaşdırmaq və öhdəlikləri eyni vaxtda yerinə yetirmək.

Əlavə dəyər vergisi

Vergi orqanları satış və alış əlavə dəyər vergisinin ("ƏDV") xalis əsasda hesablanmasına icazə verir.

ƏDV öhdəliklər

Ödəniləcək ƏDV hesabat tarixində ödənilmiş alışlar üzrə ƏDV çıxılmaqla satışla bağlı ƏDV-ni əks etdirir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2020-ci il yanvarın 1-dən satışla bağlı ƏDV ödəniş alındıqdan sonra vergi orqanlarına ödənilir. ECL debitor borclarının dəyərsizləşməsi üçün tanındıqda, dəyərsizləşmə komissiyası, müvafiq hallarda ƏDV daxil olmaqla, debitor borcunun ümumi məbləği üçün uçota alınır. Müvafiq ƏDV üzrə ödəniləcək borc, debitor borc vergi məqsədləri üçün silinənə qədər saxlanılır.

AÇG və Şahdəniz üzrə HPBS-nin müddəalarına uyğun olaraq, Vergi tərəfindən verilmiş ƏDV-dən azad olunma sertifikatlarına əsasən Şirkətdən müvafiq HPBS-lər üzrə Azərbaycan Respublikası ərazisində Karbohidrogen Fealiyyətləri və ya Neft-Qaz əməliyyatları ilə bağlı sıfır faiz ƏDV tutulur. Müvafiq olaraq 1 iyun 2025-ci il və 31 iyul 2025-ci il tarixinədək qüvvədədir.

Bərpa edilə bilən ƏDV

Bərpa edilə bilən ƏDV hesabat tarixinə ödənilməmiş və beləliklə, vergi bəyannamələrində tələb olunmayan alışlar üzrə ƏDV-yə aiddir. Bərpa edilə bilən ƏDV, satınalmalar üçün ödəniş edildikdən sonra satışlar üzrə ƏDV-dən geri tələb oluna bilər.

Mənfəət vergisindən başqa sair vergilər

Mənfəət vergisindən başqa sair vergilər müqavilə üzrə xərclər və inzibati xərclər daxilində qeydə alınır.

İşçilərə ödənişlər

Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda ödənişlər, illik məzuniyyət və xəstəliyə görə ödənişlər, mükafatlar və pul şəklində olmayan müavinətlər (məsələn səhiyyə xidmətləri və uşaq bağçası xidmətləri) Şirkətin işçiləri tərəfindən müvafiq xidmətlərin göstərildiyi ildə hesablanır.

Öhdəliklər və məsrəflər üzrə ehtiyatlar

Ehtiyatlara qeyri-müyyən müddət və ya məbləğdə öhdəliklər daxildir. Şirkət keçmiş hadisələr nəticəsində hüquqi və ya konstruktiv praktikadan irəli gələn cari öhdəliklərə malik olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi üçün Şirkətdən iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ölçülə bildikdə ehtiyatlar uçota alınır. Ehtiyatlar gələcək əməliyyat zərərləri üçün uçota alınır.

Ehtiyatlar vergidən əvvəl faiz dərəcəsindən istifadə etməklə, öhdəliyin yerinə yetirilməsi üçün zəruri olan pul vəsaitlərinin məxaricinin cari dəyəri ilə qiymətləndirilir. Vergidən əvvəl faiz dərəcəsi pul vəsaitlərinin vaxt dəyəri üzrə cari bazar qiymətlərini və öhdəliklərə xas olan riskləri əks etdirir. Diskontlaşdırma istifadə edildikdə, vaxtin keçməsinə görə ehtiyatlardakı artım (əger olarsa) faiz xərcləri kimi uçota alınır.

Ehtiyatı ödəmək üçün tələb olunan bəzi və ya bütün iqtisadi faydaların üçüncü tərif vasitesilə ödənilməsi gözləniləndə, debitor borcu bu halda aktiv kimi tanınır ki, onun əvəzinin ödənilməsi dəqiq olunsun və debitor borcunun məbləği etibarlı ölçüle bilsin və ehtiyatla bağlı məsrəflər əvəzin ödənilməsi çıxılmaqla mənfiət və ya zərər haqqında hesabatda təqdim edilsin.

Zərərli müqavilələr

Şirkətin zərərli müqaviləsi olduqda, bu müqavilə əsasında yaranmış cari öhdəlik ehtiyat kimi tanınmalıdır və ölçülümlədir. Lakin, zərərli müqavilə üçün ayrıca ehtiyatın yaradılmasından əvvəl, Şirkət həmin müqaviləyə aid aktivlər üzrə dəyərsizləşmə zərəri tanımmalıdır.

Zərərli müqavilə, müqavilə çərçivəsində öhdəliklərin ödənilməsi üzrə qəçilməz xərclərin (yəni, müqavilənin mövcud olması səbəbindən Şirkətin yayına bilmədiyi xərclər) həmin müqavilə üzrə əldə olunması gözlənilən iqtisadi səmərədən artıq olduğu müqavilədir. Müqavilə üzrə qəçilməz xərclər müqavilədən çıxmanın ən aşağı xalis dəyərini hansı ki, onu yerinə yetirmə xərcinin və yerinə yetirilməməsi nəticəsində yaranan kompensasiya və ya cərimələrin ən aşağı hissəsini eks etdirir. Müqavilənin yerinə yetirilməsi ilə bağlı xərclər birbaşa müqavilə ilə bağlı xərclərdən (yəni artan xərclər və müqavilə fəaliyyəti ilə birbaşa əlaqəli xərclərin böülüdürlənməsi) ibarətdir.

İcarələr

Şirkət müqavilənin başlandığı tarixdə onun icarə müqaviləsi olub-olmaması və ya tərkibində icarənin olub-olmamasını, yəni müqavilənin ödəniş qarşılığında müəyyən müddət ərzində müəyyən edilmiş aktivin istifadəsinə nəzarət etmək hüququnu verib-verməməsini qiymətləndirir.

Şirkət icarədar qismində

Şirkət, qısamüddətli icarələr və azdəyərli aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanınma və ölçmə metodunu tətbiq edir. Şirkət icarə ödənişlərini etmək üçün icarə öhdəliklərini və əsas aktivləri istifadə etmək hüququnu təqdim edən istifadə hüququ olan aktivləri tanır.

Şirkət istifadə hüququ olan aktivləri icarənin başlanma tarixində (yəni əsas aktiv istifadə üçün mövcud olduğu tarixdə) tanır. İstifadə hüququ olan aktivlər yüksəlmiş köhnəlmə və dəyərsizləşmə zərərlərini çıxmaqla və icarə öhdəliklərinin hər hansı yenidən ölçülümləsi üzrə düzəlliş etməklə maya dəyəri ilə ölçülür. İstifadə hüququ olan aktivlərin maya dəyərine tanınmış icarə öhdəliklərinin məbləği, çəkilən ilkin birbaşa xərclər və icarə üzrə alınmış hər hansı güzəştər çıxıldığdan sonra icarə müddətinin başlanğıc tarixində və ya ondan əvvəl edilmiş hər hansı icarə ödənişləri daxildir. İstifadə hüququ olan aktivlər üzrə köhnəlmə icarə müddəti və ya gözlənilən istifadə müddəti ərzində (hansı daha qısa olarsa) bərabər hissələrə bölünməklə hesablanır:

Icarənin başlanma tarixində, Şirkət icarə müddəti ərzində edilecek icarə ödənişlərinin cari dəyəri ilə ölçülümləşdirir. İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcesinin dərhal müəyyən edilmesi mümkün olmadığı təqdirdə Şirkət icarənin başlanma tarixinə olan artan faiz dərəcesini istifadə edir. Başlanma tarixindən sonra, icarə öhdəliklərinin məbləği faizin artımını eks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, modifikasiya, icarə müddətində dəyişiklik, icarə ödənişlərində dəyişiklik (misal üçün, bu cür icarə ödənişlərini müəyyən etmək üçün istifadə edilən indeks və ya dərəcədə dəyişiklikdən irəli gələn gələcək ödənişlərdə dəyişikliklər) və ya müvafiq aktivin alınması üzrə qiymətləndirmədə dəyişiklik baş verdikdə icarə öhdəliklərinin balans dəyəri yenidən ölçülür.

Qısamüddətli icarələr və azdəyərli aktivlərin icarələri

Şirkət qısamüddətli icarələr və azdəyərli icarələrin tanınması üzrə istisnanı qısamüddətli icarələrinə tətbiq edir (yəni başlanğıc tarixində icarə müddəti 12 aydan çox olmayan və alış opşionunu daxil etməyən icarələr). Qısamüddətli icarələr üzrə icarə ödənişləri və azdəyərli aktivlərin icarələri icarə müddəti ərzində bərabər hissələrə bölünməklə xərc kimi tanınır.

Şirkət icarəçi qismində

Şirkətin aktiv üzrə mülkiyyət hüququna aid olan bütün risk və faydalara əksəriyyətini ötürmədiyi icarələr əməliyyat icarələri kimi təsnif edilir. Yaranan icarə gəliri icarə müddəti ərzində bərabər hissələrə bölünməklə uçota alınır. Əməliyyat icarəsinin razılışdırılmasına çəkilən ilkin birbaşa xərclər icarəyə götürülən aktivin balans dəyərinə əlavə edilir və icarə gəlirinin tanındığı qaydada icarə müddəti ərzində uçota alınır.

3. Mühasibat uçotu prinsipleri və açıqlamalarda dəyişiklik

Yeni və düzəliş edilmiş standartlar və şərhlər

Cari ildə Şirkət Şura tərəfindən 1 yanvar 2024-cü il və ya bu tarixdən sonra başlayan illik dövr üçün qüvvəyə minən MHBS Standartlarına və Şəhərinə aşağıdakı düzəlişləri tətbiq etmişdir. Onların qəbulu açıqlamalara və ya məlumatlara əhəmiyyətli təsir göstərməmişdir. Bu maliyyə hesabatlarında göstərilən məbləğlər:

- **BMHS 7 "Maliyyə Alətləri: Açıqlamalar" dəyişiklikləri** - Təchizatçı maliyyələşdirmə tənzimləmələri
- **BMHS 16 "İcarələr" dəyişiklikləri** - Satıcı-icarəyə götürənin satış və geri icarə əməliyyatlarını sonradan necə ölçməsi ilə bağlı aydınlaşdırımlar
- **BMS 1 "Maliyyə Hesabatlarının Təqdimati" dəyişiklikləri** - Öhdəliklərin cari və qeyri-cari kimi təsnifatı
- **BMS 1 "Maliyyə Hesabatlarının Təqdimati" dəyişiklikləri** - Kovenantlərlə uzunmüddətli öhdəliklər
- **BMS 7 "Pul Vəsaitlərinin Hərəkəti Hesabatı" dəyişiklikləri** - Təchizatçı maliyyələşdirmə tənzimləmələri

Bu dəyişikliklər mühasibat uçotu siyasetinin açıqlamalarını daha informativ etmək məqsədi daşıyır. Bunun üçün "əhəmiyyətli mühasibat uçotu siyasetləri" ifadəsinin yerinə "mühüm mühasibat uçotu siyaseti məlumatı" ifadəsi getirilmişdir. Dəyişikliklər həmçinin hansı hallarda mühasibat uçotu siyaseti məlumatının mühüm hesab oluna biləcəyini və buna görə də açıqlanmasının vacib olduğunu müəyyən etmək üçün rəhbərlik üçün gözərişlər təqdim edir.

Hələ qüvvəyə minməmiş yeni standartlar, izahlar və dəyişikliklər

Aşağıdakı standartlar, dəyişikliklər və izahlar yalnız qeyd olunan tarixdən sonra başlayan mühasibat dövrləri üçün qüvvəyə minir. Bu standartlar, dəyişikliklər və izahlar ya Şirkətin fəaliyyət sahəsi ilə əlaqəli deyil, ya da maliyyə hesabatlarına müəyyən əlavə açıqlamalar istisna olmaqla əhəmiyyətli təsir gözlənilmir.

1 yanvar 2025-ci ildən etibarən qüvvəyə minən dəyişikliklər:

- **BMS 21 "Xarici Valyuta Məzənnələrinin Dəyişikliklərinin Təsiri"** - Valyuta çevrilməsinin mümkün olmaması ilə bağlı dəyişikliklər

1 yanvar 2026-ci ildən etibarən qüvvəyə minən dəyişikliklər:

- **BMHS 7 "Maliyyə Alətləri: Açıqlamalar"** - Maliyyə alətlərinin təsnifatı və ölçülmesi ilə bağlı dəyişikliklər
- **BMHS 9 "Maliyyə Alətləri"** - Maliyyə alətlərinin təsnifatı və ölçülmesi ilə bağlı dəyişikliklər
- **BMHS 7 "Maliyyə Alətləri: Açıqlamalar"** - Təbiətə bağlı elektrik enerjisi müqavilələri (adətən enerji satınalma müqavilələri kimi tərtib olunur) ilə bağlı dəyişikliklər
- **BMHS 9 "Maliyyə Alətləri"** - Təbiətə bağlı elektrik enerjisi müqavilələri (adətən enerji satınalma müqavilələri kimi tərtib olunur) ilə bağlı dəyişikliklər

İdarəetmə yuxarıda qeyd olunan standartların qəbul edilməsi gələcək dövrlərdə Şirkətin maliyyə hesabatlarına mühüm təsir göstərəcəyini gözləmir.

BMHS 18 "Maliyyə Hesabatlarında Təqdimat və Açıqlamalar" - BMHS tərəfindən 1 yanvar 2027-ci ildən etibarən qüvvəyə minmək üzrə qəbul edilmişdir.

- **BMHS 19 "İctimai Hesabatlılığı Olmayan Törəmə Müəssisələr: Açıqlamalar"** - BMHS tərəfindən 1 yanvar 2027-ci ildən etibarən qüvvəyə minmək üzrə qəbul edilmişdir.

4. Mühüm münasibat uçotu mühakimələri, qiymətləndirmələri və fərziyyələri

Şirkətin MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanması Rəhbərlik tərəfindən mühakimə, qiymətləndirmə və fərziyyələrin işlədilməsini tələb edir, bu isə maliyyə hesabatlarına daxil edilən gəlirlərin, xərclərin, aktivlərin və öhdəliklərin məbləğlərinə, maliyyə hesabatlarına əlavə edilən qeydlərə və şərti öhdəliklərin açıqlamasına öz təsirini göstərir. Bu fərziyyələr və təxminlərlə bağlı qeyri-müəyyənlik, təsirə məruz qalmış aktiv və ya öhdəliyin balans dəyərində gələcək dövrlərdə əhəmiyyətli düzəlişlərin edilməsinə getirib çıxara bilər. Şirkətin münasibat uçotu prinsiplərinin tətbiq edilməsi prosesində rəhbərlik, maliyyə hesabatlarında tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən mülahizələrdən istifadə etmişdir.

Növbəti maliyyə ilində aktiv və öhdəliklərin balans dəyərlərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan əhəmiyyətli risk yaranan, hesabat tarixində gələcəklə bağlı əsas fərziyyələr və qiymətləndirmə qeyri-müəyyənliyinin digər əsas mənbələri ilə əlaqədar başlıca ehtimallar aşağıda müzakirə olunur. Şirkət qiymətləndirmə və fərziyyələrini maliyyə hesabatları hazırladığı zaman mövcud olan parametrlərə əsasən əsaslandırmışdır. Lakin mövcud olan vəziyyət və gələcək dəyişikliklər haqqında fərziyyələr bazarda baş verən dəyişikliklərdən və ya Şirkətin nəzarəti altında olmayan vəziyyətlərdən asılı olaraq dəyişə bilər. Həmin dəyişikliklər baş verdiyi zaman rəhbərliyin fərziyyələrində öz əksini tapır.

Gəlirlərin tanınması

Tamamlama faizi

Şirkət uzunmüddətli tikinti müqavilələri üzrə gəlirlərini uçota almaq üçün tamamlama faizi ("TF") metodundan istifadə edir. Tamamlama faizi metodunun işlədilməsi Şirkətdən hazırlı tarixdək yerinə yetirilmiş xidmətlərin ümumi yerinə yetiriləcək cəmi xidmətlərə nisbətini qiymətləndirməyi tələb edir. Tamamlama faizinin ölçüləməsi üçün ən münasib metod - hazırlı tarixdək çekilmiş xərclərin cəmi təxmin edilmiş xərclərə nisbətini hesablamaqdır.

Tikinti işlərinin qiymətləndirmələri

Şirkət "tikinti layihələrini tamamlamaq üçün tələb olunan qalan xərclər"i müəssisə daxilində tərtib edilmiş proqnozlara uyğun olaraq hesablayır. Materialların qiymətlərinin, əmək xərclərinin və digər xərclərin dəyişməsi kimi amillər proqnozlara hesabat tarixlərində rəhbərliyə məlum olan ən yaxşı qiymətləndirmələrə əsaslanaraq daxil edilir. Sonrakı dövrlərdə gözlənilməyən dəyişikliklər qalan təxmin edilmiş xərclərin yenidən qiymətləndirilməsini tələb edəcək.

Hesablanmış müqavilə xərclərinin yenidən baxılması nəticəsində tamamlama faizinin dəyişməsi, tikinti layihələri ilə əlaqəli əməliyyat qiymətinin dəyişməsi və ya müqavilənin modifikasiyası 8 sayılı MUBS-a uyğun olaraq qiymətləndirmədə dəyişiklik kimi tanınır və bu dəyişikliklərdən əmələ gələn gəlirlərin məcmu düzəlişləri perspektiv əsasda bu dəyişikliklərin baş verdiyi dövrə tanınır.

Gözlənilen kredit zərəri üçün ehtiyat

Müqavilə aktivləri üçün GKZ-ni hesablamaq məqsədilə Şirkət ehtiyat matrisasından istifadə edir. Ehtiyat dərəcələri maliyyə institutlarının kredit reytinginə əsaslanır. Ehtiyat matrisası ilk önce Şirkətin keçmiş dövrlərdə müşahidə edilən defolt dərəcələrinə əsaslanır. Şirkət ehtiyat matrisasını keçmiş kredit zərəri təcrübəsini gələcək yönümlü informasiyaya uyğunlaşdırmaq üçün düzəldir. Məsələn, əgər proqnozlaşdırılmış iqtisadi şəraitlərin (məsələn ümumi daxili məhsulun) növbəti illərdə pisləşəcəyi və bunun nəticəsində sektordakı defolt sayılarının artacağı gözlənilirsə, keçmiş dövrlər üzrə defolt dərəcələrinə müvafiq düzəlişlər edilir. Keçmiş dövrlər ərzində müşahidə edilən defolt dərəcələrində düzəlişlər və proqnozlardakı dəyişikliklərin təhlili hər bir hesabat dövründə həyata keçirilir. Keçmiş dövrlər üzrə müşahidə edilən defolt dərəcələri, proqnoz iqtisadi şəraitləri ilə GKZ arasındaki əlaqənin qiymətləndirilməsi əhəmiyyətli təxmin hesab edilir. GKZ məbləği mövcud şərtlərin və proqnozlaşdırılmış iqtisadi şəraitlərin dəyişməsinə həssasdır.

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi

Rəhbərlik, hər bir hesabat tarixində aktivlərin balans dəyərinin bərpa edilə bilməyəcəyini göstərən hadisələr və ya şərtlər əsasında bütün qeyri-maliyyə aktivlərinin mümkün dəyərsizləşmə göstəricilərinin olub olmadığını qiymətləndirir. Bu cür göstəricilərə aşağıdakılardaxildir: Şirkətin biznes planlarında baş verən dəyişikliklər, qeyri-rentabelli fealiyyətə getirib çıxaran əmtəə qiymətlərdən dəyişikliklər, göstərilən xidmətlərdə dəyişikliklər və s. Qudvil və sair qeyri-müəyyən faydalı istifadə müddəetine malik olan qeyri-maddi aktivlər illik və sair vaxtlarda dəyərsizləşmə göstəriciləri olduğu zaman dəyərsizləşmə üzrə yoxlanılır. Saır qeyri-maliyyə aktivləri balans dəyərlərinin bərpa edilə bilməyəcəyinə dair göstəricilərin mövcud olduğu zaman dəyərsizləşmə üzrə yoxlanılır.

Dəyərsizləşmə, aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyəri onun bərpa oluna bilən dəyərindən artıq olduqda yaranır. Bərpa oluna bilən dəyər satış xərclərini çıxməqla ədalətli dəyərin və ya istifadə dəyərinin daha yüksək oları hesab olunur. Satış xərclərini çıxməqla ədalətli dəyər, qeyri-kommersiya əməliyyatlarında oxşar aktivlərin mütləq satışı əməliyyatlarından əldə edilən məlumatlar və ya əlavə satış vəsaitlərinin hərəkəti (DPVH) modeli ilə hesablanır. İstifadə dəyəri diskont edilmiş pul büdcələrinə əsasən hazırlanır.

Əmlak, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin istifadə dəyəri

Rəhbərlik, müəyyən müddəti olan əmlak, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin təxmin edilən faydalı istifadə müddətini və müvafiq amortizasiya xərclərini müəyyən edir. Bu texminlər, Şirkətin həmin aktivlər üzrə iqtisadi səmərə əldə etməyi planlaşdırıldığı dövrə əsaslanır. Faydalı istifadə müddəti əvvəlki illərdə təxmin edilmiş faydalı müddətdən aşağı olanda rəhbərlik amortizasiya xərcini artırır. Faydalı istifadə müddətine ən azı hər maliyyə ilinin sonunda yenidən baxılır. Yuxarıda qeyd olunan şərtlərin və ya təxminlərin aparılmasına getirib çıxara bilər.

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

5. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri və məhdudlaşdırılmış pul vəsaitləri

31 dekabrda pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2024	31 dekabr 2023
Banklarda olan pul vəsaitləri	48,734,166	44,012,537
Çıxılsın – Gözlənilən kredit zərərləri üçün ehtiyat	(138,453)	(192,262)
Cəmi pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	48,595,713	43,820,275

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri üzrə gözlənilən kredit zərərləri üçün ehtiyatda hərəkət aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2024	31 dekabr 2023
	tarixində	tarixində
	başa çatan	başa çatan
1 yanvarda		
GKZ ehtiyatında dəyişiklik	(192,262)	(842,847)
31 dekabrda	53,809	650,585
	(138,453)	(192,262)

Məhdudlaşdırılmış pul vəsaitləri

31 dekabrda məhdudlaşdırılmış pul vəsaitləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2024	31 dekabr 2023
ƏDV üzrə depozit hesabı	6,802,617	1,605,341
Cəmi məhdudlaşdırılmış pul vəsaitləri	6,802,617	1,605,341

1 yanvar 2008-ci il tarixində başlayaraq dövlət vergi orqanları ƏDV depozit hesablarını və bu hesablar vasitəsilə əvəzləşdirilən və hesablanan ƏDV üzrə icbari ödəmələri tətbiq etmişdir. Bu yeni vergi qanunvericiliyinə uyğun olmaq üçün Şirkət ƏDV üzrə depozit hesabını açmışdır. Bu qanunvericiliyə uyğun olaraq ƏDV depozit hesabındaki qalıq vergi orqanlarına 45 gün əvvəl bildiriş göndərməklə çıxılır.

6. Ticarət debitor borcları və müqavilə aktivləri

Ticarət debitor borcları

31 dekabrda ticarət debitor borcları aşağıdakılardan ibarətdir:

	31 dekabr 2024	31 dekabr 2023
Üçüncü tərəflərdən olan ticarət debitor borcları	18,425,173	5,912,518
Əlaqəli tərəflərdən olan ticarət debitor borcları (bax Qeyd 7)	6,608,735	15,941,657
Çıxılsın – Gözlənilən kredit zərərləri üçün ehtiyat	(210,864)	(105,583)
Cəmi ticarət debitor borcları	24,823,044	21,748,592

Debitor borcları üzrə faiz hesablanması və müddəti adətən 30-90 gün olur.

Müqavilə aktivləri

31 dekabr 2024-cü il tarixinə Şirkət 4,590,431 AZN (2023: 30,227,123 AZN) məbləğində müqavilə aktivlərinə malik olmuşdur ki, bu da 34,354 AZN (2023: 206,066 AZN) gözlənilən kredit itkiləri üçün ehtiyat çıxılmaqla hesablanır.

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

7. Əlaqəli tərəflərlə qalıqlar və əməliyyatlar

Şirkətin əhəmiyyətli əməliyyatlar apardığı və ya hesablaşmalar üzrə əhəmiyyətli qalıqlara malik olduğu əlaqəli tərəflərlə münasibətlər aşağıda göstərilir.

Əlaqəli tərəflərə satışlar

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Heydər Əliyev adına Neft Emalı Zavodu	13,238,459	23,056,120
Azerikirnya Production Unit	9,179,678	-
SOCAR Midstream Operations MMC	62,677	1,725,925
Cəmi əlaqəli tərəflərə satışlar	22,480,814	24,782,045

Əlaqəli tərəflərdən ümumi ticarət debitor borcları

	31 dekabr 2024	31 dekabr 2023
Heydər Əliyev adına Neft Emalı Zavodu	8,742,024	5,727,799
Azerikirnya Production Unit	9,482,808	-
Tekfen İnşaat ve Tesisat A.Ş.	198,046	-
Tekfen Mühəndislik A.Ş.	2,295	-
SOCAR Midstream Operations MMC	-	184,719
Əlaqəli tərəflərdən ümumi ticarət debitor borcları	18,425,173	5,912,518

Əlaqəli tərəflərdən cəmi müqavilə aktivləri

	31 dekabr 2024	31 dekabr 2023
Heydər Əliyev adına Neft Emalı Zavodu	1,734,954	1,160,922
Azerikirnya Production Unit	1,207,406	-
Cəmi əlaqəli tərəflərdən müqavilə aktivləri	2,942,360	1,160,922

Əlaqəli tərəflərdən digər debitor borcları

	31 dekabr 2024	31 dekabr 2023
Tekfen İnşaat ve Tesisat A.Ş.	-	13,812
SOCAR CAPE MMC	-	-
Cəmi əlaqəli tərəflərdən digər debitor borcları	-	13,812

Əlaqəli tərəflərə avans ödənişləri

	31 dekabr 2024	31 dekabr 2023
SOCAR Petroleum ASC	66,370	53,670
Cəmi əlaqəli tərəflərə avans ödənişləri	66,370	53,670

Əlaqəli tərəflərə icarə öhdəlikləri

	31 dekabr 2024	31 dekabr 2023
Cənub Tikinti Servis ASC	-	237,188
Cəmi əlaqəli tərəflərə icarə öhdəlikləri	-	237,188

Əlaqəli tərəflərə icarə öhdəlikləri üzrə faiz xərcləri

	31 dekabr 2024	31 dekabr 2023
Cənub Tikinti Servis ASC	-	33,118
Cəmi əlaqəli tərəflərə icarə öhdəlikləri üzrə faiz xərcləri	-	33,118

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

Əlaqəli tərəflərdən alışlar

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
SOCAR CAPE MMC	1,828,068	7,631,147
Tekfen İnşaat ve Tesisat A.Ş.	1,186,432	6,092,598
SOCAR Petroleum Georgia	484,251	501,063
SOCAR Petroleum ASC	461,432	748,861
Caspian Innovation Center	154,387	206,666
Tekfen Mühəndislik A.Ş.	117,810	1,186,967
SOCAR IT and Communications Department	51,610	51,610
Cenub Tikinti Servis ASC	47,029	93,837
SOCAR STP MMC	6,660	5,278
Azerigas Production Unit ("Azerigas PU")	2,169	2,274
Cəmi əlaqəli tərəflərdən alışlar	4,339,848	16,520,301

Əlaqəli tərəflərə ödəniləcək qalıqlar

	31 dekabr 2024	31 dekabr 2023
Tekfen İnşaat ve Tesisat A.Ş.	291,255	2,592,101
SOCAR Petroleum Georgia	156,517	145,372
SOCAR CAPE MMC	93,224	1,241,049
Caspian Innovation Center	30,892	26,180
SOCAR IT and Communications Department	6,879	9,132
Azerigas Production Unit ("Azerigas PU")	568	552
Tekfen Mühəndislik A.Ş.	-	10,023
Cenub Tikinti Servis ASC	-	-
Cəmi əlaqəli tərəflərə ödəniləcək ticarət kreditor borcları	579,335	4,024,409

İlin sonuna olan qalıqlar teminatlı deyildirlər və hesablaşmalar nağd şəkildə aparılır. Heç bir əlaqəli tərəfə debitor və ya kreditor borcları üzrə zəmanətlər verilməyib.

Şirkətin əsas rəhbər heyətinə ödənişlər

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə Şirkətin əsas rəhbər heyəti üç üzvdən ibarət olmuşdur: Baş direktor, baş direktorun birinci müavini və Maliyyə üzrə Baş direktorun müavini. Əsas rəhbər heyəti əmək haqqı və digər mükafatları təsdiq edilmiş əmək haqqı matriisi və Şirkətin fealiyyət nəticələrinə uyğun olaraq alır, 2024-cü və 2023-cü illər ərzində əsas rəhbər heyətinə ödənişlər aşağıdakı cədveldə təqdim olunur:

Əmək haqqı və digər qısamüddətli müavinətlər
Cəmi əsas rəhbər heyətinə ödənişlər

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
	2,089,545	2,334,811
Cəmi əsas rəhbər heyətinə ödənişlər	2,089,545	2,334,811

8. Mal-material ehtiyatları

	31 dekabr 2024	31 dekabr 2023
Tikinti sahəsində olan mal-material ehtiyatları (maya dəyəri ilə)	20,688,598	25,174,993
Az hərəketli və köhnəlmış mal materiallar üçün ehtiyat	(15,293,439)	(15,293,439)
Cəmi mal-material ehtiyatları	5,395,159	9,881,554

Tikinti sahəsinə çatdırılmış və ya tikinti sahəsində istifadə edilmək üçün ayrılmış, lakin 31 dekabr 2024-cü il tarixinə hələ quraşdırılmamış materialların dəyəri mal-material ehtiyatlarına daxil edilmişdir.

Hərəkət edən və köhnəlmış ehtiyatlara görə ehtiyatların tanınması

	31 dekabr 2024	31 dekabr 2023
İl əvvəlinə olan qalıq	15,293,439	14,548,264
İl ərzində hesablanmış ehtiyat	-	745,229
İl sonunda qalıq	15,293,493	15,293,493

2024-cü il ərzində əlavə zərər qeydə alınmamışdır (2023-cü ildə: 745,229 AZN məbləğində zərər mal-material ehtiyatlarının xalis satış dəyərinə endirilməsi məqsədilə xərc kimi tanınmışdır). Bu, "Sair (zərər)/gəlir, xalis" sətrində tanınmışdır (bax Qeyd 20).

9. Digər debitor borcları və digər cari aktivlər

31 dekabrda digər debitor borcları və digər cari aktivlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2024	31 dekabr 2023
Verilmiş avanslar	3,700,844	1,562,168
Digər debitor borcları	314,972	120,927
Bərpa edilən ƏDV	-	14,146,317
Cəmi digər debitor borcları və digər cari aktivlər	4,015,816	15,829,412

31 dekabr 2024-cü və 31 dekabr 2023-cü il tarixlərinə avans ödənişləri, ilk növbədə, Şirkətin podratçı və ya subpodratçı qismində iştirak etdiyi tikinti layihələri çərçivəsində görülən tikinti işləri, mühəndislik xidmətləri, tikinti işləri üçün materialların alınması və digər əlaqədar xidmətlər üçün əvvəlcədən ödənilmiş məbləğlərdən ibarətdir.

Bərpa edilə bilən vergiler geləcək vergi öhdəlikləri (satış ƏDV, ƏDV, gəlir vergiləri) və ya birbaşa nağd pulun geri qaytarılması yolu ilə bərpa olunacaq vergi orqanlarından xalis bərpa edilə bilən məbləğlədən ibarətdir. 31 dekabr 2024-cü il tarixinə Şirkətin vergi orqanları tərəfindən bərpa edilə bilən vergi qalığı yoxdur.

10. Ticarət kreditor borcları

31 dekabrda ticarət kreditor borcları aşağıdakılardan ibarətdir:

	31 dekabr 2024	31 dekabr 2023
Üçüncü tərəflərə ticarət kreditor borcları	4,907,681	9,801,221
Əlaqəli tərəflərə ticarət kreditor borcları (bax Qeyd 7)	579,335	4,024,409
Cəmi ticarət kreditor borcları	5,487,016	13,825,630

Kreditor borcları üzrə faiz hesablanmır və adətən müddəti 60 gün olur.

11. Digər kreditor borcları

31 dekabrda digər kreditor borcları aşağıdakılardan ibarətdir:

	31 dekabr 2024	31 dekabr 2023
İşçilərə ödəniləcək məbləğlər	5,275,103	4,492,216
Digər ödəniləcək vergilər	2,439,242	12,425
Sosial siğorta üzrə ayırmalar	1,255,724	1,818,887
Sair	3,946,160	4,656,026
Cəmi sair kreditor borcları	12,916,229	10,979,554

İşçilər ödəniləcək məbləğlər işçilərin göstərdiyi xidmət müqabilində əmək haqqı üzrə ödəniləcək məbləğlər, işçilərlə əlaqəli ödənişlər və istifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış ödənişlər də daxil olmaqla işçilərə ödənilən qısamüddətli müavinətlərdən ibarətdir.

Ödəniləcək vergilər, mənfəət vergisi istisna olmaqla, Şirkətin ödədiyi bütün vergilər üzrə debitor borcları, vergilər üzrə avans ödənişləri və ödəniləcək vergi borclarının əvəzləşdirilməsini eks etdirir. Azərbaycan vergi qanunvericiliyinə əsasən, vergi ödəyiciləri ödəniləcək vergi borclarını vergi üzrə debitor borcları və vergilər üzrə avans ödənişləri ilə əvəzləşdirmək hüququna malikdirlər və Şirkət hesabat məqsədləri üçün bu yanaşmanı seçmişdir.

Vergi borclarının qalığı Şirkətin Gürcüstandakı fəaliyyəti ilə bağlıdır.

“Azfen” MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

12. Əmlak, tikili və avadanlıqlar

Əmlak, tikili və avadanlıqlar aşağıdakılardan ibarətdir:

İlkin dəyer	Binalar	Maşın və avadanlıqlar	Nəqliyyat vasitələri	Mebel və qurğular	Torpaq	Cəmi
1 yanvar 2023-cü il	4,805,164	79,727,509	11,586,013	3,358,062	-	99,476,748
Əlavələr	39,773,676	2,573,154	-	28,936	95,552,504	137,928,270
Silinmələr	-	(110,940)	-	(26,229)	-	(137,169)
31 dekabr 2023-cü il	44,578,840	82,189,723	11,586,013	3,360,769	95,552,504	237,267,849
Əlavələr	-	208,807	-	43,894	-	252,701
Silinmələr	(82,453)	(984,198)	(78,787)	(290,845)	-	(1,436,283)
31 dekabr 2024-cü il	44,496,387	81,414,332	11,507,226	3,113,818	95,552,504	236,084,267
<hr/>						
Yığılmış köhnəlmə						
1 yanvar 2023-cü il	(3,313,627)	(70,920,166)	(11,300,436)	(2,811,707)	-	(88,345,936)
İl üzrə xərc	(1,453,863)	(4,366,489)	(194,632)	(186,617)	-	(6,201,601)
Silinmələr	-	108,958	-	26,229	-	135,187
31 dekabr 2023-cü il	(4,767,490)	(75,177,697)	(11,495,068)	(2,972,095)	-	(94,412,350)
İl üzrə xərc	(2,984,399)	(3,560,684)	(59,178)	(180,570)	-	(6,784,831)
Silinmələr	-	969,628	78,787	278,668	-	1,327,083
31 dekabr 2024-cü il	(7,751,889)	(77,768,753)	(11,475,459)	(2,873,997)	-	(99,870,098)
31 dekabr 2023-cü il	39,811,350	7,012,026	90,945	388,674	95,552,504	142,855,499
31 dekabr 2024-cü il	36,744,498	3,645,579	31,767	239,821	95,552,504	136,214,169

13. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər aşağıdakılardan ibarətdir:

	<u>Müəyyən istifadə müddəti olan hüquqlar və lisenziyalar</u>
İlkin dəyər	
1 yanvar 2023-cü il tarixinə yekun qalıq	1,997,663
Əlavələr	
Silinmələr	(787,317)
31 dekabr 2023-cü il tarixinə yekun qalıq	1,210,346
Əlavələr	3,196
Silinmələr	(41,347)
31 dekabr 2024	1,172,195
Yığılmış amortizasiya	
1 yanvar 2023-cü il tarixinə yekun qalıq	(1,009,315)
İl üzrə xərc	(473,775)
Silinmələr	787,317
31 dekabr 2023-cü il tarixinə yekun qalıq	(695,773)
İl üzrə xərc	(131,683)
Silinmələr	41,347
31 dekabr 2024	(786,109)
Kitab dəyəri	
31 dekabr 2023-cü il tarixinə yekun balans dəyəri	514,573
31 dekabr 2024	386,086

14. İcarələr

Aşağıda Şirkətin istifadə hüququ olan aktivlərinin balans dəyərləri və dövr ərzində hərəkətlər göstərilir:

	Torpaq və tikililər	Cəmi
1 yanvar 2023	895,014	895,014
İcarə modifikasiyası	210,849	210,849
Köhnəlmə xərci	(1,105,863)	(1,105,863)
31 dekabr 2023	-	-
İcarə modifikasiyası	-	-
Köhnəlmə xərci	-	-
31 dekabr 2024	-	-

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

Aşağıda Şirkətin icarə öhdəliklerinin balans dəyərləri və dövr ərzində hərəkətlər göstərilir:

	31 dekabr 2024	31 dekabr 2023
1 yanvarda	237,188	2,839,465
İcarə modifikasiyası	-	210,849
Hesablanmış faiz	-	33,118
Ödənişlər	(237,188)	(2,846,244)
31 dekabrda	-	237,188
Cari hissə	-	237,188
Cari olmayan hissə	-	-

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
İstifadə hüququ aktivlərinin amortizasiyası (Qeyd 18)	-	(1,105,863)
Faiz xərci	-	(33,118)
Mənfəət və ya zərərdə tanınan ümumi məbləğ	-	(1,138,981)

15. Mənfəət vergisi

Şirkət fəaliyyət göstərdiyi Azərbaycanda və Gürcüstanda müəssisələrə tətbiq olunan vergilərə cəlb olunur. Şirkətin il və dövrlər üzrə neticələrinə əsaslanaraq təqdim olunan maliyyə hesabatlarında qiymətləndirilmiş vergi məbləği üçün ehtiyat yaradılır.

Müəssisədən tutulan vergi gelirdən çıxılmayan xərcləri əlavə etməklə və vergiye cəlb olunmayan geliri çıxmışla yerli qanunvericiliyə uyğun olan uçot mənfəətindən hesablanan, müəssisənin vergiye cəlb olunan gelirinə tətbiq olunur.

Azərbaycan Respublikasında müəssisənin mənfəət vergisi üzrə avans ödənişlər hər rüb həyata keçirilir. 2024-cü ildə müəssisənin mənfəət vergisinin dərəcəsi 20% (2023-cü il% 20%) olmuşdur.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatan il üzrə mənfəət vergisi xərclərinin əsas komponentləri bunlardır:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Cari mənfəət vergisi		
Cari mənfəət vergisi xərci	-	-
Əvvəlki ilin cari mənfəət vergisi ilə bağlı düzəlişlər	1,722,850	-
Təxirə salınmış vergi		
Müvəqqəti fərqlərin yaranması və geri qaytarılması	(6,432,512)	2,820,559
Mənfəət və ya zərər haqqında hesabatda göstərilmiş mənfəət vergisi xərci	(4,709,662)	2,820,559

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

İl üzrə cəmi xərc uçot mənfəeti ilə aşağıdakı kimi üzləşdirilə bilər:

Mənfəet vergisi vergi tutulan mənfəet üzrə hesablanır, bu isə MHBS tələbindən əhəmiyyətli dərəcədə fərqlənir. Aşağıdakı cədvəldə gözlənilən və faktiki vergi xərclərinin üzləşdirilməsi təqdim olunur.

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Vergidən əvvəlki mənfəet / (zərər)	(30,624,238)	14,286,156
Yerli standartlara uyğun vergi dərəcəsi	20%	20%
Yerli standartlara uyğun vergi dərəcəsi ilə nəzəri vergi xərci	(6,124,848)	2,857,231
Vergitutma məqsədləri üçün çıxılmayan və ya qiymətləndirilməyən maddələrin vergiyə təsiri:		
Vergidən azad edilmiş gelir və xərclər	207,222	101,990
Vergitutma məqsədləri üçün çıxılmayan xərclər	953,311	1,192,734
Əvvəlki illərin cari mənfəet vergisi üzrə düzəlişlər	1,722,850	-
Sair	(1,468,197)	(1,331,396)
Mənfəet və ya zərər və sair məcmu gelir haqqında hesabatda təqdim olunan mənfəet vergisi xərci	(4,709,662)	2,820,559

Gelirdən çıxılmayan xərclər əsas etibarı ilə sosial və işçilərlə bağlı xərclərdən, eləcə də gələcəkdə vergi tutulan gelirdən çıxılması gözlənilməyən aktivlərin silinməsi xərclərindən ibarətdir.

Vergidən azad edilmiş gelir və xərclər ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə əsaslanan layihələrlə əlaqəlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 122.3 Maddəsinə uyğun olaraq, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər vergiyə cəlb olunmur.

2024-cü ildə Şirkət korporativ mənfəet vergisi üzrə ilkin ödənişi satış ƏDV, ÖMV, Gəlir vergisi və s. kimi vergi öhdəlikləri ilə tam əvəzləmək hüququndan istifadə etmişdir.

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatan illər üzrə cari mənfəet vergisi üzrə ödəniləcək məbləğlər və avans ödənişləri qalıqlarında hərəkət aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
1 yanvarda açılış qalığı	-	24,843,850
Cari mənfəet vergisi xərci	-	-
Əvvəlki ilin cari mənfəet vergisi ilə bağlı düzəlişlər	(1,722,850)	-
Ödənilməli olan digər vergilərlə əvəzləşdirmə	-	(24,843,850)
İl ərzində ödəniş	1,722,850	-
31 dekabrda yekun qalıq	-	-

MHBS və müvafiq vergi qanunvericiliyi arasındaki fərqlər nəticəsində maliyyə məlumatlarının hazırlanması və mənfeət vergisinin hesablanması məqsədilə aktiv və öhdəliklərin balans deyəri arasında müvəqqəti fərqlər əmələ gəlir. MHBS və vergi qanunvericiliyi məqsədləri üçün müxtəlif vergi dövrlərində gelirlərin və xərclərin tanınması ilə nəticələnən bu müvəqqəti fərqlər üzrə hərəkətlərin vergi effekti aşağıda göstərilir:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Çıxılan/(vergi tutulan) müvəqqəti fərqlərin vergiyə təsiri		
Ticaret debitor borcları	55,910	21,117
Əmlak, tikili və avadanlıqların və sair qeyri-maddi aktivlərin köhnəlmə/amortizasiya fərqləri	2,391,644	2,145,145
Digər debitor borcları və cari aktivlər	24,739	(17,139)
Digər kreditor borcları və hesablanmış xərclər	715,777	697,066
Müqavilə aktivləri və müqavilə öhdəlikləri, xalis icarə öhdəliyi	(495,622)	(898,904)
Mal-material ehtiyatları	-	47,438
Geləcək vergiyə cəlb olunan gelirlə əvəzləşdirilə bilən zərərlər	12,353,739	6,674,764
Sair	(55)	(8,987)
Xalis təxirə salınmış vergi aktivləri	16,523,065	10,090,553

31 dekabr 2024-cü və 2023-cü il tarixlərində başa çatan illər üzrə təxirə salınmış vergi aktivlərində hərəkət aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
1 yanvar tarixinə açılış qalığı	10,090,553	12,911,112
Təxirə salınmış vergi xərci/(faydası)	6,432,512	(2,820,559)
31 dekabrda yekun qalıq	16,523,065	10,090,553

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

16. Kapital

Şirkətin ilkin nizamnamə fondu 1996-cı ilde 100,000 ABŞ doları olmuşdur. Həm SOCAR, həm də Tekfen 1997, 1998, 1999 illərdə nizamnamə fonduna əlavə qoyuluşlar etmişlə 2024-cü və 2023-ci illərin dekabr ayına sehm kapitalı aşağıdakı kimi olmuşdur:

Səhmdarlar	%	31 dekabr 2024	%	31 dekabr 2023
SOCAR	60%	165,497	60%	165,497
TEKFEN	40%	111,388	40%	111,388
Nominal kapital	100%	276,885	100%	276,885

2024-cü və 2023-cü illərdə Şirkət heç bir dividend elan etməmişdir.

17. Müştərilərlə müqavilələrdən əldə edilən gelirlər

Gelirlər üzrə məlumatın açıqlaması

Aşağıdakı cədvəldə Şirkətin müştərilərlə müqavilələr üzrə gelirləri seqmentlər üzrə açıqlanır:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Mal və ya xidmət növü		
Tikinti	75,216,670	217,552,632
Cəmi müştərilərlə müqavilələrdən gelirlər	75,216,670	217,552,632

Coğrafi bazarlar

Azərbaycan	65,425,526	207,130,750
Gürcüstan	9,791,144	10,421,882
Cəmi müştərilərlə müqavilələrdən gelirlər	75,216,670	217,552,632

Gelirlərin tanınma vaxtı

Müəyyən zaman keçidkəcə göstərilmiş xidmətlər	71,582,519	56,104,413
Konkret vaxtda göstərilmiş xidmətlər	3,634,151	161,448,219
Cəmi müştərilərlə müqavilələrdən gelirlər	75,216,670	217,552,632

Şirkət hesabat dövründə əvvəlki dövrlərde yerinə yetirilmiş (və ya qismən yerinə yetirilmiş) öhdəliklərdən (məsələn, eməliyyat qiymətində dəyişikliklər) gelirlər tanımamışdır. Hesabat dövründə tanınan və dövrün əvvəlinde müqavilə öhdəliyi balansına daxil edilmiş gelir sıfır olmuşdur. (2023-cü il: 7,532,515 AZN) təşkil etmişdir.

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Ticarət debitor borcları (Qeyd 6)		
Müqavilə aktivləri (Qeyd 6)	24,823,044	21,748,592
Müqavilə öhdəlikləri	4,590,431	30,227,123
	3,326,881	-

Müqavilə aktivləri davam edən tikinti xidmətlərindən əldə edilmiş gelirlə bağlıdır. Buna görə də, bu hesabın qalığı ilin sonunda davam edən tikinti xidmətlərinin sayından asılı olaraq dəyişir. Müqavilə aktivləri gözlənilən kredit itkiləri üçün 34,354 AZN (2023: 206,066 AZN) ehtiyat çıxıldıqdan sonra xalis dəyərdə göstərilmişdir.

Müqavilə öhdəlikləri, əsasən, hesabat tarixinə xidmətlərin yerinə yetirilmədiyi müştərilərdən ya ümumi irəliliyiş hesablamalarının POC metodu ilə tanınan geliri aşdırı, ya da avans müavinətlərinin alındığı və ya ödənilməli olduğu layihələrlə əlaqədardır.

"Azfen" MMC
31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarına dair Qeydlər (davamı)
Azərbaycan Manatı ilə

18. Müqavilə xərcləri

Şirkətin il üzrə müqavilə xərclərinin təhlili aşağıdakı cədveldə təqdim edilir:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Əmək haqqı xərcləri və istifadə edilməmiş məzuniyyət günləri üzrə ehtiyatda dəyişiklik	(47,946,157)	(76,521,622)
Xidmət xərcləri	(14,666,226)	(44,017,045)
Materiallar	(13,152,589)	(28,110,258)
Köhnəlmə və amortizasiya	(6,812,011)	(6,560,284)
Yemək xərcləri	(2,828,650)	(5,827,913)
Maşın-mexanizm xidmətləri	(2,498,991)	(13,353,904)
Nəqliyyat xərcləri	(2,384,219)	(5,053,132)
Yanacaq xərcləri	(1,482,022)	(2,334,040)
Texniki xidmətlər və təmir xərcləri	(837,078)	(936,430)
İcarə	(509,099)	(648,976)
Ofis xərcləri	(508,668)	(587,236)
Test xərcləri	(479,454)	(632,811)
Sığorta xərcləri	(408,820)	(1,560,596)
Kommunal xərclər	(389,291)	(1,118,269)
Mühəndislik xərcləri	(388,348)	(2,102,378)
Bank xərcləri	(285,000)	(419,593)
Tibbi xərclər	(265,494)	(341,563)
Zibil atılması	(261,784)	(790,707)
Kommunikasiya xərcləri	(231,179)	(311,028)
Test xərcləri	(131,990)	(607,215)
İstifadə hüququ olan aktivin köhnəlməsi Sığorta xərcləri	-	(1,105,863)
Sair	(2,413,731)	(2,699,006)
Cəmi müqavilə xərcləri	(98,880,801)	(195,639,869)

19. İnzibati xərclər

Şirkətin il üzrə inzibati xərclərinin təhlili aşağıdakı cədveldə təqdim olunur:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Əmək haqqı xərcləri və istifadə edilməmiş məzuniyyət günləri üzrə ehtiyatda dəyişiklik	(5,190,703)	(6,044,678)
Köhnəlmə və amortizasiya	(104,503)	(115,092)
Silahlı qüvvələrə dəstək	(873,340)	(2,564,961)
Cəmi inzibati xərclər	(6,168,546)	(8,724,731)

20. Sair (zərər)/gəlir, xalis

Şirkətin il üzrə digər zərərlərinin təhlili aşağıdakı cədvəldə təqdim edilir:

	31 dekabr 2024 tarixində başa çatan il	31 dekabr 2023 tarixində başa çatan il
Cərimə və sanksiyalar	(1,001,205)	-
Digər debitor borclarının (silinməsi)/bərpası	(148,859)	80,945
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin silinməsi üzrə zərər	(109,200)	(1,982)
GKZ üzrə ehtiyatda dəyişiklik	120,240	650,586
Mal-material ehtiyatlarının silinməsinə görə ehtiyatda dəyişiklik	-	(745,229)
Ümumi sair (zərər)/gəlir, xalis	(1,139,024)	(15,680)

21. Təəhhüdlər və şərti öhdəliklər

Əməliyyat mühiti

Şirkətin əməliyyatları Azerbaijan Respublikasında həyata keçirilir. Yeni inkişaf edən bazar iqtisadiyyatı dövləti olduğu üçün, Azerbaijan Respublikası hal-hazırda daha yetkin bazar iqtisadiyyatına xas olan inkişaf etmiş biznes və tənzimləyici infrastrukturunu yaratmaqdadır.

Azerbaijan iqtisadi islahatları aparmağa və hüquqi, vergi və nizamlayıcı infrastrukturunu tek millesdirməyə davam edir. Azerbaijan iqtisadiyyatının gelecek sabitliyi önemli dərəcədə islahatlardan, Hökumətin görüdüyü iqtisadi, maliyyə və monetar tədbirlərinin effektivliyindən, xam neftin qiymətindən və Azerbaijan manatının sabitliyindən asılıdır.

Şirkətin rəhbərliyi cari şəraitdə baş verən bu cür dəyişiklikləri izləməkdədir və Şirkətin yaxın gelecekdə fəaliyyətinin davamlılığı və inkişafını dəstəkləmək üçün lazım hesab etdiyi ehtiyat tədbirlərini görməkdədir.

Ukrayna-Rusiya müharibəsinin nəticələri

Rusiya Federasiyasının Ukraynaya təcavüzü və sonradan bu hərbi əməliyyatlara qlobal reaksiya bir çox qurumlara əhəmiyyətli maliyyə təsirləri göstərə bilər. Bunlara Ukrayna, Rusiya və Belarusiyada fiziki əməliyyatları olan təşkilatlar, eləcə də dolayı maraqları (məsələn, təchizatçılar və müştərilər, investisiyalar və kreditorlar) daxildir.

Qüsurlarla bağlı öhdəlik

Müştərilərlə imzalanmış razılaşmalar əsasında Şirkət müqavilə üzrə biznes əməliyyatları üçün zəmanət təqdim edir. Həmin razılaşmalarla Şirkət yerinə yetirilmiş bütün işlər üçün zəmanət müddəti ərzində zəmanət verir. Müştəri hər hansı bir qüsürün olmasını sübuta yetirərsə, Şirkət bərpa işlərini aparmalı və əlaqəli xərcləri çekməlidir.

Bank zəmanətləri

Şirkətin təkinti müqavilələri üzrə müştəriləri qarşısında öhdəliklərinin müxtəlif aspektlərini təmin etmək üçün Şirkət bank zəmanətləri verir. 31 dekabr 2024-cü il tarixinə mövcud zəmanətlərin ümumi dəyəri 18.75 milyon ABŞ dolları və 3.15 milyon AZN (35 milyon AZN) (31 dekabr 2023-cü il: 18.75 milyon ABŞ dolları və 4.3 milyon AZN (36 milyon AZN)) təşkil etmişdir. Bu zəmanətləri təmin etmek üçün Şirkətin hesablarına və ya digər aktivlərinə heç bir məhdudiyyət qoyulmur. Şirkət bütün müqavilələri yerinə yetirəcəyini və bu zəmanətlər üzrə pul vəsaitlərinin xərclənməyəcəyini gözləyir.

Diger

Xarici ölkələrdə maliyyə və siyasi vəziyyət Şirkətin həmin ölkələrdə əməliyyat və maliyyə vəziyyətinə təsir göstərə bilər. 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə Şirkətin rəhbərliyi hesab edir ki, təqdim edilən maliyyə hesabatlarına təsir göstərə biləcək əhəmiyyətli maliyyə və ya siyasi məsələ baş verməmişdir.

22. Maliyyə riskinin idarə edilməsi

Maliyyə alətləri və ədalətli dəyərlər

Maliyyə hesabatlarında ədaletli dəyəri ilə göstərilməyən maliyyə alətlərinin balans dəyəri onların ədaletli dəyərinə yaxındır.

Fəaliyyətinin adı gedisində Şirkət kredit, likvidlik və bazar risklərinə məruz qalır. Bazar riski alınan və satılan malların dəyişkən qiymətləri, digər xammalların qiymətləri, valyuta məzənnələri və faiz dərəcələrinin dəyişməsi nəticəsində yaranır. Bazar qiymətlərindeki bu cür dəyişikliklər, həcmindən asılı olaraq, Şirkətin maliyyə vəziyyətinin dəyişməsinə səbəb ola bilər. Şirkətin risklərin idarə edilməsi üzrə ümumi programı maliyyə bazarlarının qeyri-müəyyənliyini diqqət mərkəzində saxlayır və Şirkətin maliyyə nəticələrinə potensial mənfi təsiri azaltmağı məqsəd qoyur. Maliyyə nəticələrinə təsir edə bilən müxtəlif risklərin səmərəli şəkildə idarə edilməsi üçün Şirkətin əsas strategiyası güclü maliyyə mövqeyinin saxlanmasından ibarətdir. Risklərin idarə edilməsi üzrə mütəşəkkil rəsmi prosedurların olmamasına baxmayaraq Şirkətin rəhbərliyi maliyyə risklərini cari bazar mövqeyinə istinadən müəyyən edir və qiymətləndirir.

Şirkətin maliyyə alətlərindən irəli gələn əsas risklər – bazar riski, kredit riski və likvidlik riskidir. Rəhbərlik, aşağıda icmal edilən bu risklərin her birinin idarə edilməsi prinsiplerini nəzərdən keçirir və razlaşdırır:

- ▶ Bazar riski – maliyyə alətinin gələcək pul vəsaitləri hərəketinin ədaletli dəyərinin bazar qiymətlərindeki dəyişikliklərə görə dəyişməsi riskidir. Bazar qiymətləri dörd risk növünü əhatə edir: faiz dərəcesi riski, valyuta riski, malin qiyməti riski və digər qiymət riski, misal üçün, səhm qiyməti riskidir. Şirkət yalnız valyuta riskinə məruz qalır.
- ▶ Kredit riski – qarşı-tərəflərin maliyyə aləti və ya müştəri müqaviləsi əsasında öhdəliklərini yerinə yetirməməsi və nəticədə maliyyə zərərinin yaranması riskidir.
- ▶ Likvidlik riski – müqavilə ilə nəzərdə tutulmuş qalan ödəmə müddətini göstərən maliyyə öhdəlikləri üçün ödəmə müddətinin təhlilini və Şirkət tərəfindən məxsusi likvidlik riskinin idarə edilməsini göstərir.

Maliyyə riski amilləri

Şirkətin əməliyyatları onu müxtəlif maliyyə risklərinə məruz qoyur; bazar riski (o cümlədən valyuta riski, ədalətli dəyər riski, pul vəsaitlərinin hərəketi riski və qiymət riski), kredit riski və likvidlik riski. Şirkətin ümumi riskin idarə edilməsi programı maliyyə bazarlarının gözlənilməzliyinə diqqət yetirir və Şirkətin maliyyə fəaliyyətinə potensial mənfi təsirləri minimuma endirməyə çalışır.

Xarici valyuta riskinin idarə edilməsi

Şirkət xarici valyuta ilə ifadə edilmiş müəyyən əməliyyatları həyata keçirir və beləliklə də, valyuta məzənnəsinin dəyişməsi riskinə məruz qalır. Valyuta məzənnələri ilə bağlı risk forward valyuta müqavilələri istifadə edilməklə təsdiq edilmiş siyaset parametrləri çərçivəsində idarə olunur.

Hesabat tarixində Şirkətin xarici valyutada göstərilmiş monetar aktivləri və monetar öhdəliklərinin balans dəyəri aşağıda açıqlanır.

Xarici valyutaya həssaslıq

Xarici valyuta riski – maliyyə alətlərinin dəyerinin xarici valyuta məzənnələrində dəyişikliklərə görə tərəddüb etməsi riskidir. Xarici valyuta ilə ifadə edilmiş aktivlər (pul vəsaitləri və ticarət debitor borcları) və öhdəliklər (ticarət kreditor borcları) xarici valyuta riskinin yaranmasına səbəb olur. Şirkətdə xarici valyuta riskinin idarə edilməsi üçün rəsmi proseduralar yoxdur, lakin rəhbərlik iqtisadiyyatda baş verən tendensiyalardan kifayət qədər məlumatlıdır və xarici valyuta risklərini azaltmaq üçün müəyyən addımlar atılmışdır. Aşağıdakı cədvəldə xarici valyutalarla ifadə edilmiş maliyyə alətlərinin AZN ilə ekvivalenti göstərilir.

	31 dekabr 2024			31 dekabr 2023		
	ABŞ dollarının AZN ekvivalenti	Avronun AZN ekvivalenti	Britaniya funtunun AZN ekvivalenti	ABŞ dollarının AZN ekvivalenti	Avronun AZN ekvivalenti	Britaniya funtunun AZN ekvivalenti
Kassa və banklar	35,508,070	178,374	3,931,316	20,819,189	210,460	4,644,499
Ticarət debitor borcları	4,708,743	-	-	11,082,237	-	-
Ticarət kreditor borcları	(425,423)	(23,642)	(17,859)	(5,623,619)	(25,393)	(92,601)
Xalis xarici valyuta mövqeyi	39,791,390	154,732	3,913,457	26,277,807	185,067	4,551,898

Bütün sair dəyişenlerin sabit qalması şərti ilə, Şirkətin vergidən sonrakı mənfəətinin ABŞ dolları, Avro və Britaniya funtu üzrə məzənnələrdəki mümkün dəyişikliklərə qarşı həssaslığının təhlili aşağıdakı cədvəldə göstərilir (bank qalıqları, debitor borcları və kreditor borcları ilə təmsil olunan monetar aktivlərin və öhdəliklərin ədalətli dəyərində dəyişikliklərə görə). Şirkətin digər xarici valyuta məzənnələrində dəyişikliklər riskinin hecmi böyük deyil.

	Artım/ azalma ABŞ dolları	Vergidən əvvəlki mənfəətə təsir AZN	Artım/ azalma Avro	Vergidən əvvəlki mənfəətə təsir AZN	Artım/ azalma Britaniya funtu	Vergidən əvvəlki mənfəətə təsir AZN
2024-cü il	2%	795,828	8.59%	13,291	9.24%	361,603
	(2%)	(795,828)	(5.53%)	(8,557)	(10.20%)	(399,173)
2023-cü il	20%	5,255,561	13%	24,059	11%	500,709
	(3%)	(788,334)	(6%)	(11,104)	(15%)	(682,785)

Kredit riski

Kredit riski qarşı-tərəfin maliyyə aləti və ya müştəri müqaviləsinə əsasən öz öhdəliklərini yerinə yetirməməsi və nəticədə maliyyə zərərinin yaranma bilməsi riskidir. Şirkət kredit riskinə əməliyyat fəaliyyəti (əsasən ticarət debitor borcları) və maliyyələşdirmə fəaliyyəti (o cümlədən banklarda olan depozitlər) nəticəsində məruz qalır.

Şirkət yalnız tanınmış və nüfuzlu tərəflərlə əməliyyatlar apardığından ticarət debitor borcları, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (kassada olan pul vəsaitləri istisna olmaqla) ilə bağlı risk dərəcəsini aşağı hesabatda maliyyə aktivlərinin balans dəyərində eks etdirilir və aşağıdakı cədvəldə göstərildiyi kimi 31 dekabrda aktivlərin sinifləri üzrə təqdim edilir:

- Pul vəsaitləri və onların ekvivalentləri (Qeyd 5)
- Məhdudiyyət qoyulmuş pul vəsaitləri (Qeyd 5)
- Ticarət debitor borcları (Qeyd 6)
- Kredit riskinə ümumi maksimum məruz qalma**

	31 dekabr 2024	31 dekabr 2023
	48,595,713	43,820,275
	6,802,617	1,605,341
	24,823,044	21,748,592
Kredit riskinə ümumi maksimum məruz qalma	80,221,374	67,174,208

Şirkət pul vəsaitlərini Azərbaycan Respublikasının etibarlı maliyyə durumu olan və yaxşı borc xidməti olan nüfuzlu maliyyə institutlarında yerləşdirir. Şirkət hesablarının olduğu bankların statusuna daim nəzarət edir. Bundan əlavə, Şirkətin məhdudiyyət qoyulmuş pul vəsaitlərinin qalığı Dövlətin xəzinə hesabında yerləşdirilmişdir.

Debitor borçları əsasən yerinə yetirilmiş tikinti, mühəndis və əlaqəli xidmətlərə görə əlaqəli tərəflər də daxil olmaqla yerli və xarici müştərilərlə yaranmış balanslardan ibarətdir.

Şirkətin rəhbərliyi gələcəkdə qaytarılması gözlənilməyən bütün debitor borçları üçün hazırkı maliyyə hesabatlarında dəyərsizləşmə ehtiyatları hesablaşdırılmışına görə Şirkətin yüksək kredit riskinə məruz qalmadığını hesab edir.

Likvidlik riskinin idarə edilməsi

Likvidlik riski Şirkətin ödəmə vaxtı çatmış maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcəyi riskidir. Likvidliyin idarə edilməsinə Şirkətin yanaşması həm normal, həm də stressli şəraitdə, qəbul edilməyen zərərlər çəkməyərək və ya Şirkətin nüfuzuna ziyan vurmayaraq, öhdəlikləri yerinə yetirməli olanda kifayət qədər likvidliyi təmin etməkdən ibarətdir. Likvidlik riskinin idarə edilməsi üçün əsas məsuliyyəti Şirkətdə qısa, orta və uzunmüddətli maliyyələşdirmənin və likvidliyin idarə edilməsi tələblərinə dair müvafiq likvidlik riskinin idarə olunması sistemini yaratmış idarə heyətinin üzərinə düşür. Şirkət, proqnozları və faktiki pul vəsaitlərinin hərəkətini davamlı şəkildə izləmək və maliyyə aktivlərinin və öhdəliklərinin ödəmə profillərini uyğunlaşdırmaqla adekvat ehtiyatları və bank vasitələrini saxlayaraq likvidlik riskini idarə edir.

Aşağıdakı cədvəllərdə Şirkətin qeyri-törəmə maliyyə öhdəlikləri üzrə qalan ödəmə müddətləri göstərilir. Cədvəllər Şirkət ödəmə aparmalı olduğu ən erkən tarixdə maliyyə öhdəlikləri üzrə diskontlaşdırılmış pul vəsaitlərinin hərəkəti əsasında hazırlanmışdır. Cədvəllərə faiz və əsas məbləğ üzrə pul vəsaitlərinin hərəkəti daxildir.

	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	1 ildən çox	Cəmi
Öhdəliklər				
Ticarət kreditor borçları (Qeyd 10)	5,487,016	-	-	5,487,016
Müqavilə öhdəlikləri (Qeyd 17)	3,326,881	-	-	3,326,881
Cari icarə öhdəliyi (Qeyd 14)	-	-	-	-
Ümumi gələcək ödənişlər	5,487,016	-	-	8,813,897

The maturity analysis of financial liabilities at 31 December 2023 is as follows:

	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	1 ildən çox	Cəmi
Öhdəliklər				
Ticarət kreditor borçları (Qeyd 10)	13,825,630	-	-	13,825,630
Cari icarə öhdəliyi (Qeyd 14)	237,188	-	-	237,188
Ümumi gələcək ödənişlər	14,062,818	-	-	14,062,818

Kapital riskinin idarə edilməsi

Kapitalın idarə edilməsində Şirkətin əsas məqsədi düzgün investisiya qərarları qəbul etməklə biznes əməliyyatlarının maliyyələşdirilməsi və davam etdirilməsi üçün güclü kapital bazasının təmin edilməsi və edir və hesab edir ki, yaxın gələcəkdə fəaliyyətinə dəstəklənməsindən ibarətdir. Şirkətin öz kapitalını idarə artırmağa müvəffəq olacaq.

Şirkətin ümumi strategiyası 2023-cü ildən etibarən dəyişməmişdir.

Amortizasiya olunmuş maya dəyeri ilə qeydə alınan maliyyə aktivləri. Sabit faiz dərəcəsi alətlərinin təxmin edilən ədalətli dəyeri oxşar kredit riskləri və qalan ödəmə müddətləri olan yeni alətlər üçün cari faiz dərəceləri ilə diskont edilməklə eldə edilmesi gözlənilen gələcək pul vəsaitlərinin hərəkətinə əsaslanır.

Amortizasiya olunmuş maya dəyeri ilə qeydə alınan öhdəliklər. Müəyyən edilmiş ödəmə müddətləri ilə sabit faiz dərəcəsi alətlərinin təxmin edilən ədalətli dəyeri, qalan ödəmə müddətləri başa çatan oxşar kredit riskləri olan yeni alətlər üçün cari faiz dərəceləri ilə diskont edilmiş gözlənilen pul vəsaitlərinin hərəkəti əsasında hesablanmışdır.

23. Maliyyə alətlərinin ədalətli dəyeri

Ədalətli dəyer, aktivin satışı və ya öhdəliyin köçürülməsi üçün əsas (və ya ən üstün) bazarda, cari bazar şəraitində (yəni çıxış qiyməti) ölçmə tarixində qəbul ediləcək və ya ödəniləcək qiymətdir. Bu qiymət birbaşa müşahidə oluna bilər və ya başqa bir qiymətləndirmə metodundan istifadə etməklə təxmin edilə bilər.

Şirkət maliyyə alətlərinin ədalətli dəyerinin müəyyən edilməsi və açıqlanması üçün aşağıdakı iyerarxiyadan istifadə edir:

- Səviyyə 1:** Eyni aktivlər və öhdəliklər üçün aktiv bazarlarda qeyd olunan qiymətlər.
- Səviyyə 2:** Qeyd olunan ədalətli dəyerə əhəmiyyətli təsir göstərən bütün amillərin birbaşa və ya dolayı yolla müşahidə olunduğu digər metodlar.
- Səviyyə 3:** Qeyd olunan ədalətli dəyerə əhəmiyyətli təsir göstərən, lakin müşahidə olunan bazar məlumatlarına əsaslanmayan amillərdən istifadə edən metodlar.

Şirkət 31 dekabr 2024 və 31 dekabr 2023 tarixlərinə olan vəziyyətə görə ədalətli dəyer üzrə ölçülən heç bir maliyyə aleti saxlamamışdır.

Ədalətli dəyer iyerarxiyası səviyyələri arasında keçidlər, dəyişikliklərin baş verdiyi hesabat dövrünün sonunda tanınır. Bununla belə, il ərzində ədalətli dəyer iyerarxiyası səviyyələri arasında heç bir keçid olmamışdır.

24. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat dövründən sonra maliyyə hesabatlarında tanınması və ya açıqlanması tələb olunan hadisələr baş vermeməmişdir.